



XALQ QƏZETİ

№ 89 (29061) 25 aprel 2019-cu il, cümə axşamı

Qəzet 1919-cu ildən nəşr edilir
www.xalqazeti.com

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSIYA HEYƏTİ

Azərbaycan Prezidenti İlham Əliyevin Çinə işgüzar səfəri

Pekinin beynəlxalq aeroportunda qarşılanma




Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikası Sədrinin dəvəti ilə 2-ci "Bir kəmə, bir yol" beynəlxalq forumunda iştirak etmək üçün aprelin 24-də bu ölkəyə işgüzar səfərə gəlir.

Pekin şəhərinin beynəlxalq aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Çinin xarici işlər nazirinin müavini Can Hanhuy və digər rəsmi şəxslər qarşıladılar.

AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin Pekində görüşü olub



□ Aprelin 24-də Pekində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin görüşü olub.

Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı. Dövlət başçıları birgə foto çəkildilər.


üzərində yerləşir və bu yolun bərpasında təbii tərəfdaşdır. Bizim əməkdaşlığımızın artıq bir sıra nəticələri var və bu əməkdaşlıq xalqlarımıza real fayda verir. Sizinlə birlikdə

arasında qarşılıqlı etimadı möhkəmlətməyə hazırdır.

Azərbaycan Respublikasının Prezidenti İlham ƏLİYEV dedi:
– Cənab Sədr, mənim ünvanıma söylədiyiniz və ölkəmiz haqqında dediyiniz xoş sözlərə görə Sizə təşəkkür edirəm. Mən Sizə, ilk növbədə, dəvətə görə təşəkkür etmək

Sizin ölkənizə dövlət səfərimi və burada mənə göstərilən qonaqpərvərliyi xatırlamaq istədim. O vaxt Sizinlə biz "İpək Yolu İqtisadi Kəməri" haqqında Anlaşma Memorandumunu imzaladıq. Bu gün bizim siyasi münasibətlərimiz yüksək səviyyədədir. Biz beynəlxalq təşkilatlarda fəal qarşılıqlı əlaqə saxlayırıq.

Çin Xalq Respublikasının Sədri Si Cinpin Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın uğurlu daxili və xarici siyasətinin həyata keçirildiyini, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artdığını, Azərbaycanın sabitliyin təmin olunduğunu, xalqımızın rifah halının yüksəldiyini, iqtisadi sahədə inkişafa nail olduğunu bildirdi. O, Çinin Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini dəstəklədiyini vurğuladı. Si Cinpin "Bir kəmə, bir yol" layihəsi çərçivəsində Transxəzər nəqliyyat dəhlizinin əhəmiyyətini qeyd etdi. Prezident İlham Əliyev də öz növbəsində Azərbaycanın "Vahid Çin" siyasətini ardıcıl surətdə dəstəklədiyini vurğuladı. Dövlətimizin başçısı Çinin bütün sahələrdə əldə etdiyi böyük uğurlarla bağlı təbriklərini



Çin Xalq Respublikasının sədri Si CİNPİN dedi:

– Cənab Prezident Əliyev, Sizi Pekində bir daha salamlayıram, qarşıdakı "Bir kəmə, bir yol" ikinci Beynəlxalq Əməkdaşlıq Forumuna xoş gəlmisiniz. Azərbaycan tərəfi və şəxsən Siz Çin-Azərbaycan münasibətlərinin inkişafına, "Bir kəmə, bir yol" təşəbbüsünün birlikdə reallaşdırılmasına böyük diqqət yetirirsiniz. Biz bunu yüksək qiymətləndiririk. Azərbaycan Avrasiya məkanında əməkdaşlıq üzrə Çinin əsas tərəfdaşlarından biridir. Siz həm də "Bir kəmə, bir yol" layihəsinin reallaşdırılmasına ilk olaraq münasibət bildirenlərdən və bu işdə fəal iştirak edənlərdən birsiniz. Sizin ölkəniz Böyük İpək Yolu

ortaq səylərimizlə "Bir kəmə, bir yol" layihəsinin reallaşdırılmasını davam etdirməyə, birgə inkişaf və fəxrəliyə naminə bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq, daim dərinləşdirməyə hazırəm. Cənab Prezident, Siz Çin xalqının çoxdankı dostusunuz, Çin-Azərbaycan münasibətlərinin və bütün sahələrdə əməkdaşlığın inkişafı üçün şəxsən daim səy göstərirsiniz. Mən bunu yüksək qiymətləndirirəm və Sizinlə sıx əlaqə saxlamağa, ikitərəfli münasibətləri birlikdə sağlam məcrada inkişaf etdirməyə hazıram. Çin Kommunist Partiyası da Yeni Azərbaycan Partiyası ilə əlaqələri fəallaşdırmağa, dövlət idarəçiliyi təcrübəsini mübadilə etməyə, iki ölkə

istədim. Biz "Bir kəmə, bir yol" Forumunda iştirak etməyə dövlət olmağımızı ölkəmizə xüsusi hörmət əlaməti, mənə münasibətdə dostluq əlaməti hesab edirik. Siz qeyd etdiniz ki, mən Sizin ölkənizin dostuyam, Azərbaycanda da Sizi Azərbaycanın xeyirxah dostu kimi tanıyırlar. Biz birgə səylərimizlə əməkdaşlığımızı irəlilədiririk, bundan sonrakı qarşılıqlı fəaliyyətin yollarını müəyyən edirik. Bu forumun keçirilməsi çox böyük əhəmiyyət kəsb edir. Siz qeyd etdiyiniz kimi, Azərbaycan lap əvvəldən Sizin təşəbbüsünüzü dəstəkləyib və bu layihəni bizim irəli sürdüyümüz təşəbbüslər çərçivəsində fəal irəlilədir. 2015-ci ildə

qatıldı. Söhbət zamanı infrastruktur, logistika, energetika, turizm, kənd təsərrüfatı, investisiya, informasiya-kommunikasiya texnologiyaları, təhsil və humanitar sahələrdə, o cümlədən hüquq-mühafizə orqanları arasında əməkdaşlıq və beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın perspektivləri müzakirə olundu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinin ölkəmizə səfərə dəvət etdi. Dəvət məmnunluqla qəbul olundu.

AZƏRTAC



Mükəmməl idarəçilik prinsiplərini yaşadan lider

» 3



Azərbaycanın dünyada idman ölkəsinə çevrilməsi antimillət qüvvələri narahat edir

» 4



Ermənistan-Rusiya münasibətləri: daha iki erməni təxribatı

» 6



Jan-Klod Yunker: Aİ Ukraynanın suverenliyini dəstəkləməkdə davam edəcək

» 8

Azərbaycan Prezidenti İlham Əliyev Pekində “ZTE” Korporasiyasının sədri ilə görüşüb



□ **Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Pekində “ZTE” Korporasiyasının sədri Li Cisie ilə görüşüb.**

“ZTE” Korporasiyasının sədri Li Cisie onun rəhbərlik etdiyi şirkətin dünyada telekommunikasiya avadanlıqlarının ən böyük təchizatçılarından biri olduğunu bildirdi. Çində və

xaricdə çoxlu tərəfdaşlarının olduğunu deyən Li Cisie Azərbaycan bazarında da gözəl əməkdaşlıq nümunələrinin mövcudluğunu vurğuladı və ölkəmizlə tərəfdaşlıq əlaqələrini


gücləndirmək istədiklərini bildirdi.

Prezident İlham Əliyev bu əməkdaşlığın uğurlu olacağına ümid etdiyini bildirdi. İnformasiya-kommunikasiya texnologiyalarının inkişafının Azərbaycanda prioritet sahələrdən olduğunu deyən dövlətimizin başçısı son illərdə bu sektorun inkişafı

üçün xeyli iş gördüyünü, bu sahəyə investisiyaların yatırıldığını, xarici tərəfdaşlarla əlaqələrin genişləndiyini dedi. Prezident İlham Əliyev “ZTE” Korporasiyası ilə əməkdaşlıq üçün yaxşı imkanların olduğunu vurğuladı.

AZƏRTAC

Prezident İlham Əliyev Pekində “CETC” Korporasiyasının baş direktoru ilə görüşüb



□ **Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Pekində “CETC” Korporasiyasının baş direktoru Vu Mançin ilə görüşüb.**

Görüşdə Vu Mançin “CETC” Korporasiyasının Çin radioelektro-nika sahəsində ixtisaslı şirkətlərindən olduğunu

deyərək, bu sahədə uzun illərdə uğurla fəaliyyət göstərdiklərini bildirdi. O, bu sahədə Azərbaycan ilə əməkdaşlıq qurduqlarını və

bundan məmnun qaldıqlarını vurğuladı, əlaqələrin inkişaf etdiyini bildirdi.

Ölkəmiz arasında dostluq əlaqələrinin mövcud olduğunu deyən Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan Çinin böyük şirkətlərinin ölkəmizdə fəal iş görmələrində maraqlıdır.

Dövlətimizin başçısı artıq Çinin bir çox şirkətlərinin təmsilində yaxşı tərəfdaşlığın yarandığını bildirdi və Azərbaycanda xarici şirkətlər üçün geniş fəaliyyət sahəsinin olduğunu qeyd etdi.

AZƏRTAC

Prezident İlham Əliyev Pekində Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü Van Yanla görüşüb



mikanın olduğunu bildirdi. Azərbaycanın Çin dövləti başçısının təşəbbüskarı olduğu “Bir kəmə, bir yol” layihəsinə mühüm əhəmiyyət verdiyini, bu təşəbbüsü dəstəkləyən ilk ölkələrdən olduğunu qeyd etdi. Bildirdi ki, ölkəmizdə müasir nəqliyyat infrastrukturunun yaradılmasına xüsusi önəm verilir. Prezident İlham Əliyev ikinci “Bir kəmə, bir yol” beynəlxalq forumuna dəvətə görə təşəkkür etdi, bunu Azərbaycana olan hörmətin və dostluğun nümunəsi kimi qiymətləndirdi. Dövlətimizin başçısı bu səfərinin Azərbaycanla Çin arasında əməkdaşlığın inkişafına ciddi təkan verəcəyini bildirdi.



□ **Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pekində Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, Çin Xalq Siyasi Məşvərət Şurasının sədri Van Yanla görüşüb.**

Van Yan Azərbaycan Prezidentinin Çinə səfərinin ikitərəfli əlaqələrimizə töhfə verdiyini bildirdi. “Bir kəmə, bir yol” layihəsinin

hərtərəfli əməkdaşlığı ehtiva edən geniş ictimai platforma olduğunu deyən Van Yan Azərbaycanın və Çinin beynəlxalq təşkilatlar

çərçivəsində daim bir-birini dəstəklədiyini vurğuladı. Qeyd etdi ki, ölkəmiz birgə səylərlə siyasi, iqtisadi, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığı daha da inkişaf etdirməlidir.

Prezident İlham Əliyev ölkələrimiz arasında bütün istiqamətlərdə əməkdaşlığın inkişafında müsbət dinami

Söhbət zamanı Çin-Azərbaycan münasibətlərinin və iqtisadi sahədə əməkdaşlığın inkişafı, ticarət dövriyyəsinin artırılması, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək, investisiya qoyuluşu və digər məsələlər müzakirə olundu.

AZƏRTAC

Pekində Azərbaycanla Çin şirkətləri 821 milyon dollarlıq sənədlər imzalayıb

Çinin paytaxtında keçiriləcək 2-ci “Bir kəmə, bir yol” beynəlxalq forumu çərçivəsində Azərbaycan və Çin şirkətləri arasında ümumi dəyəri 821 milyon ABŞ dolları olan müxtəlif istiqamətlər üzrə 10 sənəd imzalanıb.

əlaqələrinin daha da inkişafı üçün istiqamətlər müəyyən edib.

Çin-Azərbaycan iqtisadi-ticarəti əməkdaşlığının böyük potensialı və parlaq gələcəyi olduğunu bildiren L.Veydon

Çin-Azərbaycan iqtisadi-ticarəti əməkdaşlığının böyük potensialı və parlaq gələcəyi olduğunu bildiren L.Veydon

Sonra Sumqayıt Kimya Sənaye Parkı ərazisində şin

İmzalanma mərasimində çıxış edən iqtisadiyyat naziri, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayev dövlət başçılarının siyasi iradəsi və dostluq münasibətlərinin iki ölkə arasında əməkdaşlığın inkişafında əsas hərəkətverici qüvvə olduğunu deyib.

Azərbaycanın Çinin “Bir kəmə, bir yol” təşəbbüsünə dəstək göstərən ilk ölkələrdən biri olduğunu diqqətə çatdıran nazir bildirib ki, bu günlərdə Pekində keçiriləcək 2-ci “Bir kəmə, bir yol” beynəlxalq forumunda Prezident İlham Əliyevin iştirakı Azərbaycanın bu təşəbbüsə verdiyi əhəmiyyətin və göstərdiyi dəstəyin bariz nümunəsidir.

O bildirib ki, Azərbaycan Cənubi Qafqaz regionunda Çinin əsas ticarət tərəfdaşıdır. Belə ki, Çinin Cənubi Qafqaz ölkələri ilə ticarətində ölkəmizin payı 43 faizdir.

İki ölkə arasında investisiya sahəsində əməkdaşlığın davam etdiyini söyləyən Ş.Mustafayev ötən dövrdə Çin investorlarının Azərbaycana 800 milyon dollardan çox sərmayə yatırdığını bildirib. Azərbaycanın Çin iqtisadiyyatına yatırdığı investisiyaların həcmi isə 1 milyard 700 milyon dollar təşkil edir.

“Biz nəqliyyat və tran-



zit, xüsusilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun reallaşdırılması, sənaye, kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları, humanitar və digər sahələrdə əlaqələrimizi genişləndiririk. Bu xüsusda Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının rolunu vurğulamaq lazımdır”, – deyə nazir bildirib.

Çinin Kommersiya Nazirliyinin Avrasiya idarəsinin rəisi, Çin-Azərbaycan Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Luo Veydon bildirib ki, 2015-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfəri zamanı İpək Yolu İqtisadi Kəmərinin yaradılmasının birgə təşviqinə dair imzalanmış Anlaşma Memorandumu ölkələrimizin iqtisadi-ticarət

ölkəsinin Azərbaycandan kənd təsərrüfatı, kimyəvi və sənaye istehsalı məhsullarının idxalını daha da artırmağı, internet İpək Yolu elektron ticarətinin inkişafı məsələsində Azərbaycanla əməkdaşlığı dərinləşdirmək istədiyini diqqətə çatdırıb. Bundan başqa, tərəflər Transxəzər Nəqliyyat Dəhlizinin imkanlarından tam şəkildə istifadə ilə bağlı dərin araşdırmalar aparmalı, “Bir kəmə, bir yol” tikintisini təşviq etməlidirlər.

“İki ay əvvəl Çin-Azərbaycan Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 7-ci iclası keçirilib. Bu gün iki ölkənin şirkətləri arasında imzalanmış sənədlər ticarət, sənaye, kənd təsərrüfatı, kommunikasiya texnologiyaları, logistika və digər sahələri əhatə edir. Bu tam olaraq

istehsalı zavodunun qurulmasına, Kürdəmir rayonunda 300 hektaradək sahədə müasir istixana kompleksinin tikintisinə, Quba, Xaçmaz və Göyçayda aqro-logistik sənaye parklarının yaradılmasına, “Azerbaijan Digital HUB” proqramı çərçivəsində Asiya-Avropa telekommunikasiya dəhlizinin yaradılmasına, Transxəzər Nəqliyyat Dəhlizi vasitəsilə Bakıya və Azərbaycan ərazisindən tranzit keçməklə digər ölkələrə 2500-dək konteynerin daşınmasına, Azərbaycan istehsalı şərab və digər spirtli içkilərin Çinə ixracına, Çinin Çendu şəhərində Azərbaycan Ticarət Evinin yaradılmasına dair Əməkdaşlıq Memorandumu imzalanıb.

Şahin CƏFƏROV,
AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Yeni Azərbaycan Partiyasının qərargahında “Uydurma erməni soyqırımı: həqiqətlər və reallıqlar” adlı tədbir keçirilib

Qondarma erməni soyqırımı kimi bir yalan erməni xalqının mərkəli niyyətindən xəbər verir. Ermənilərin irəli sürdüyü bu soyqırımı yalanı heç bir sübuta əsaslandırmır. Bu iddianın kökündə Türkiyəyə qarşı ərazi iddiaları dayanır.

AZƏRTAC xəbər verir ki, bu sözləri aprelin 24-də Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirilən “Uydurma erməni soyqırımı: həqiqətlər və reallıqlar” adlı tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov deyib.

Əli Əhmədov bildirib ki,

nəinki ermənilər kütləvi şəkildə qətlə yetirilməyib, tam əksinə, Azərbaycan xalqı tarixin müxtəlif dövrlərində badnam qonşularını erməni soyqırımına məruz qalıb. Bunlar tarixi faktlardır. Ermənilər Azərbaycan torpaqlarının yirmisi faizini işğal edib, bir milyondan çox soydaşımız öz yurd-yuvalarından didərgin düşüb.

“Türkiyə və Azərbaycan olaraq bizim qarşımızda duran əsas vəzifə erməni yalanlarını ifşa etməkdir. Bunun üçün iki qarşadövlət tərəfindən birləşdirilməlidir. Uydurma erməni soyqırımının təbliğ edilməsi, bu yalanın bəzi dövlətlər tərəfindən tanınması qəti şəkildə qınanmalıdır. Ermənilərin Türkiyə və Azərbaycan xalqlarına qarşı törətdiyi faciələrin bütün dünyaya geniş şəkildə çatdırılması üçün daha çox səy göstərilməlidir”, – deyə Baş nazirin müavini vurğulayıb.

Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral Türkiyə və Azərbaycan xalqlarına qarşı ermənilərin tarix boyu törətdiyi soyqırımları ilə bağlı ətraflı məlumat verib. Bildirib ki, bu erməni yalanı, əslində, ədalətə qarşı bir haqsızlıqdır. Diplomat deyib: “Ermənilərin tarixi yalanlarla doludur. 1918-ci ildə Qafqaz İslam Ordusu ermənilərin Azərbaycan xalqına qarşı soyqırımının qarşısını almaq üçün bura gəlmişdi. Biz Türkiyə Cümhuriyyəti olaraq bütün tarixi arxivlərimizi açıqşırıq və hər cür araşdırmalara hazırıq. Lakin

Ermənistan bunu etmir”.

Bu günə qədər 34 türk diplomatının erməni terrorçuları tərəfindən qətlə yetirildiyini söyləyən səfir bildirib ki, Ermənistan dövləti Azərbaycan və Türkiyə xalqlarına qarşı törətdiyi soyqırımlarına görə cavab verməlidir.

Sonra Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov çıxış edərək, tarixi faktlarla qondarma erməni soyqırımının böyük bir yalan olduğunu göstərib. Bildirib ki, bu tarixi yalan



“böyük Ermənistan” iddialarını gerçəkləşdirmək üçün atılmış bir addımdır.

Tədbirdə, həmçinin Milli Məclisin deputatları Fəzail Ağamalı, Asim Mollazadə, Fəzail Mustafa, Rauf Əliyev və YAP İdarə Heyətinin üzvü Kerim Kerimov

çixış edərək mövzu ilə əlaqədar fikirlərini bildiriblər.

Sonda uydurma “erməni soyqırımı” ilə əlaqədar tədbir iştirakçıları adından bəyanatın qəbul olunaraq müvafiq beynəlxalq qurumlara və dövlətlərin parlamentlərinə göndərilməsi qərara alınıb.



Azərbaycan xalqı şanslıdır. Hər şeydən əvvəl ona görə ki, onu yetərinəcə düşünən, problemlərinin həllinə çalışan İlham Əliyev kimi Prezidenti var. Genetik kodlarla atası, ulu öndər Heydər Əliyevin idarəçilik prinsiplərini yaşadan, onun siyasət məktəbindən məharətlə faydalanan İlham Əliyev müharibə şəraitində yaşayan xalqı ağır durumdan yüksək bacarıqla qurtararaq, onlara abad, azad Azərbaycanda yaşamaq imkanı yaratdı.

Cənab İlham Əliyev Azərbaycan Prezidenti seçildiyi 2003-cü ildən indiyədək xalqın rifahı, ölkənin bütün sahələrdə uğurlu inkişafı üçün səylərini əsirgəməyib. Ötən illərdə olduğu kimi, yeni prezidentliyi dönmənin ilk ilində də həyata keçirdiyi məqsədyönlü siyasətlə ölkəmizin inkişafının, xalqımızın əmin-amanlıq şəraitində yaşamasının təmin edilməsi üçün verdiyi bütün vədləri vaxtında və yüksək səviyyədə yerinə yetirib. Ölkəmizin əldə etdiyi uğurlar xalqımızın bir il bundan əvvəl keçirilən prezident seçkilərində düzgün mövqe tutduğunu – daha 7 il müddətində öz taleyini İlham Əliyevə həvalə etməklə bir daha sübut etdi. Onun seçkilərdə yenidən qələbə qazanmasının əsasında Azərbaycanın son 16 il ərzində onun rəhbərliyi altında dinamik inkişaf dövrünü yaşaması, ölkəmizin qarşısında dayanan vəzifələrin uğurla icra edilməsi kimi ciddi amillər əsas rol oynadı.

Ölkəmizdə keçirilən son seçkilərdən sonra ciddi çoxşaxəli islahatlara start verdi. Prezidentin islahatlar strategiyasının başlıca məqsədi ölkənin sosial-

iqtsadi inkişafının təmin edilməsi, demokratik dəyərlərin inkişafı və dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi təşkil edir. Həyata keçirilən sosial təminat paketi ölkədə sosial müdafiə sisteminin gücləndirilməsi sahəsində atılan mühüm addımdır. Əldə edilən uğurlardan danışanda qeyd etmək yerinə düşər ki, bu ilin iki ayının yekunlarına görə, iqtisadi artım 3 faizə yaxındır. Həmçinin qeyri-neft sektorunda sənaye istehsalı 15 faizdən çox artıb, inflyasiya 2 faizdən aşağıdır, istehlak qiymətlərinə ciddi nəzarət edilir.

Həyata keçirilən islahatlar xalq tərəfindən dəstəklənir, buna yüksək qiymət verilir. Fransanın "Opinion Way" şirkətinin Azərbaycan Prezidentinin son bir il ərzində fəaliyyəti ilə bağlı keçirdiyi sorğunun nəticələri real ictimai rəyi əks etdirir. Prezident İlham Əliyevin gördüyü işlərin respondentlərin tam əksəriyyəti tərəfindən müsbət qiymətləndirməsi dövlət başçısının həyata keçirdiyi siyasətin vətəndaşlar tərəfindən dərk edildiyini və tam dəstəkləndiyini göstərir. Rəy sorğusu sabitlik və inkişaf axtaran bütün ölkələr

göstərdiyi sahədir. İndiyədək məcburi köçkünlər üçün hər cür şəraiti olan 103 müasir yaşayış kompleksi salınıb. Beş mindən çox məcburi köçkün yeni mənzillərlə təmin olunub. Uzun illər ərzində yataqxanalarda, pansionatlarda, digər uyğunlaşdırılmış yerlərdə yaşayan köçkünlərin həyatında yeni dövr başlayıb. Bu komplekslərdə yaradılan şərait ən yüksək standartlara cavab verir. Gözəl, yaraşıqlı binalar, geniş otaqlar, mənzillər dövlətin sosial siyasətini göstərir. Bu siyasətin mərkəzində isə Azərbaycan vətəndaşı dayanır.

Dövlət başçısı məcburi köçkünlərin problemlərinin həllini həmişə ən prioritet məsələ hesab edib, bu prosesin davamlı olacağını, bütün məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılacağını xüsusi vurğulayıb. Prezident aprelin 5-də Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində açılışı edilən 810 məcburi köçkün ailəsinin köçürüldüyü yeni şəhərcikdə demişdir: "Təkcə keçən il məcburi köçkünlər üçün 5 mindən çox mənzil inşa edilmişdir.

dırılmasına önəm verilir, qayğı göstərilir, ciddi diqqət və nəzarət edilir. Ölkədə sosial sahədə görülən işlərin miqyasını təsəvvür etmək üçün təcna maaş və pensiyaların, o cümlədən minimum əməkhaqqının son 16 ildə bir neçə dəfə artırıldığına nəzər salmaq kifayətdir. Həmin müddətdə maaşlar 7, pensiyalar 9, minimum əməkhaqqı 6,5 dəfə artıb.

Prezidentin sərəncamı ilə martın 1-dən ölkə üzrə minimum aylıq əməkhaqqının 180 manat müəyyən edilməsi birbaşa əhalinin rifahının yüksəldilməsinə xidmət edir. Həmin sərəncamın imzalanması ölkədə çalışan 600 min nəfərin, həmçinin özəl sektorda çalışanların azı 40 faizinin əməkhaqlarının artmasına imkan verəcək. Prezident İlham Əliyev demişdir: "Biz minimum əməkhaqqını və pensiyaları qaldıranda mən bildirmişdim ki, bu proses bundan sonra da aparılacaq. Çünki biz əsas infrastruktur layihələrini, demək olar ki, icra etmişik. Düzü, hələ ki, icra edilməsi layihələr var, o cümlədən

Biz indi çox ciddi iqtisadi islahatlar aparırıq. Bu islahatlar bizim maliyyə imkanlarımızı genişləndirir. Biz bu əlavə vəsaiti, ilk növbədə, sosial məsələlərə yönəldirik. Bələliklə, keçən il prezident seçkilərində xalqın mənə verdiyi dəstək imkan verir ki, biz bütün vədləri icra edək. Seçkilər ərəfəsində bildirmişdim ki, biz yeni iqtisadi modelə keçid edəcəyik, bütün sosial məsələlərin həllinə çalışacağıq.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

uşaqlar üçün 82 manatdan 150 manata, ailə başçısını itirməyə görə isə ailə üzvlərinin hər biri üçün 68 manatdan 80 manata çatdırılması nə qədər ailənin büdcəsinə kömək olub. Sərəncam 576,8 min nəfərə yönələn sosial müavinətlərin və Prezidentin aylıq təqaüdlərinin əhəmiyyətli dərəcədə artırılması, eləcə də həmin təqaüdlərin əhatə dairəsinin daha da genişləndirilməsi məqsədinə xidmət edir.

Hazırda beşdən çox uşağı olan qadınlara hər uşaq üçün 33 manatdan 55 manata, uşağın anadan

istiqadlarına, İkinci dünya müharibəsi dövründə Leningrad şəhərinin mühasirəsi zamanı işləmiş və "Leningradın müdafiəsinə görə" medalı, "Leningrad mühasirəsində yaşayan" döş nişanı ilə təltif edilmiş şəxslərə Azərbaycan Prezidentinin təqaüdüünün məbləği 150 manata çatdırılıb. 100 minə yaxın tələbənin təqaüdüünün artırılması, minimum pensiyaların 116 manatdan 160 manata qalxması və bunun müqabilində 223 min insanın pensiya təminatının yaxşılaşdırılması dövlətin bu təbəqəyə

Mükəmməl idarəçilik prinsiplərini yaşadan lider

Onlar bu mənzillərə köçürülür. Bu il isə bizim planlarımızda minimum 6 min mənzilin istifadəyə verilməsi nəzərdə tutulub. Artıq bu prosedura start verilib və əminəm ki, ilin sonuna qədər biz buna nail olacağıq".

Ötən il açılan "Qobu Park" köçkün şəhərciyində mindən çox, Cocuq Mərcanlıda öncə 50, sonra isə 100, Tərtər Şıxarx qəsəbəsində tikilmiş şəhərcikdə 1200, Qaradağ rayonunda 1026, Abşeron rayonunun Masazır, Mehdiabad, həmçinin Sabunçu rayonunun Ramana qəsəbələrində 470 mənzil məcburi köçkünlərə təqdim edilib. Bununla yanaşı, Heydər Əliyev Fondu tərəfindən alınan 465 mənzillə Binaqədi rayonu, 9-cu mikrorayon ərazisindəki Təcili Tibbi Yardım Stansiyasının yarımçıq binasından məcburi köçkün ailələrinin köçürülməsi başa çatdırılıb.

Dövlətin sosial siyasətində yalnız məcburi köçkünlərin problemlərinin həlli, onların məişət şəraitinin yaxşılaşdırılması durmur. Bütün vətəndaşların problemlərinə, rifahının yaxşılaş-

regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramında kifayət qədər böyük tədbirlər nəzərdə tutulub. Ancaq biz, ilk növbədə, əsas diqqəti vətəndaşların sosial məsələlərinə yönəldəcəyik".

Dövlət başçısı ölkədə əhalini narahat edən bütün sosial-iqtisadi məsələləri daim diqqət mərkəzində saxlayır. Şəhid ailələrinə istisnasız olaraq, 11 min manat birdəfəlik müavinətlərin verilməsi, həmin kateqoriyaya aid olanlara müavinətin 242 manatdan 300 manata, həmçinin Əfqanıstan vətəndaşlarının müavinətinin 220 manatdan 300 manata qaldırılması, məcburi köçkünlərlə bağlı geniş inşaat proqramlarının icrası bu istiqamətdə görülən işlərin təsdiqidir.

Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq, sosial müavinətin məbləğinin yaşa görə müavinət alanların üçün 73 manatdan 130 manata, I qrup əlilliyə görə 150 manata, II qrup əlilliyə görə 130 manata, III qrup əlilliyə görə isə 110 manata, sağlamlıq imkanları məhdud 18 yaşınadək

olmasına görə 109 manatdan 200 manata, dəfn üçün ödənilən sosial müavinətin məbləğinin isə 146 manatdan 300 manata çatdırılması üçün normativ hüquqi aktların layihələri hazırlanıb.

Bu il fevralın 25-də imzalanmış sərəncamla I qrup əlilliyə olan şəxslərə qulluq edənlərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edənlərə 50 manat məbləğində və müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət, habelə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçıları üçün əmək pensiyasının siqorta hissəsinə əlavə əvəzinə 80 manat məbləğində Azərbaycan Prezidentinin təqaüdü təsis edilib. Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği aprelin 1-dən 50 faiz artırılıb ki, bu da dövlət başçısının həmin kateqoriyadan olanların sosial problemlərinin həllinə göstərdiyi növbəti qayğıdır.

Bundan başqa 1941–1945-ci illər Böyük Vətən müharibəsi

göstərdiyi diqqətin əyani sübutudur. Vaxtilə tikilmiş və hansısa səbəblərlə görə rəsmi olaraq qəbul edilməmiş çoxmənzilli binaların sənədləşdirilməsinin həlli haqqında imzalanan fərmanla yaxın gələcəkdə müvafiq dövlət orqanları məsələnin həllini təmin edəəcəklər. Problemlə kreditlərin həlli ilə bağlı verilən fərmanla 800 min nəfərin kredit problemi birdəfəlik həll edilib.

Bütün bunlar deməyə əsas verir ki, Azərbaycan dövləti üçün öz vətəndaşının mənafeindən üstün heç nə yoxdur və xalq seçimi etməkdə səhv etməyib. Haqlı olaraq onların taleyini, yaşayış və inkişafını gecə-gündüz düşünən bir lideri elliklə özlərinə rəhbər seçməklə doğru qərar vermişlər. Azərbaycan uğurlu inkişaf yolundadır, xalqı azaddır, müstəqildir, gülbəbə rifahı yaxşılaşır. Bunu hamı, ingilis də, fransız da, hətta görmək istəməyənlər belə, artıq aydın görür və etiraf edirlər.

Zərifə BƏŞİRQIZI,
"Xalq qəzeti"

Rusiyadakı Azərbaycan ictimai təşkilatları Prezident Vladimir Putinə müraciət ünvanlayıb

Akademik Fazil Qurbanovun rəhbərliyi ilə Rusiyadakı Azərbaycan ictimai təşkilatları Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsi ilə əlaqədar RF Prezidenti Vladimir Putinə müraciət ünvanlayıb. Müraciəti Rusiyanın 50-dən çox Azərbaycan diaspor təşkilatlarının rəhbərləri imzalayıblar.

Müraciətdə son iyirmi ildə Rusiya Federasiyasının ərazisində çoxmillətli Azərbaycan təmsil edən yetərinəcə böyük diasporun formalaşdığı qeyd edilir.

Azərbaycan xalqı ən ağır zamanlarda rus xalqı ilə birlikdə olub. İki yüz ilə yaxın eyni tarixi-coğrafi məkanda yaşayan Azərbaycan xalqı dövlətin konstitusiyaya dayaqqlarına sdaqət nümayiş etdirib.

Azərbaycanlı hərbi xadimlərin adları Birinci dünya müharibəsində ən yaxşı rusiyalı sərkərdələrini cərgəsinə daxil edilib.

Böyük Vətən müharibəsində Azərbaycan cəbhənin yanacaq ehtiyacının 80 faizini təmin edirdi, ölkəmizdə 130-dan çox silah növü – hərbi sursat və hərbi ləvazimat, o cümlədən əfsanəvi "Katyuşa"lar və onlar üçün reaktiv mərmilər, UTİ-4 və YAK-3 qırıcı təyyarələr

istehsal edilirdi. Aviasiya təmiri zavodu, cəbhənin ehtiyacıları üçün 300 növdən çox məhsul istehsal edən zavodlar əhəmiyyətli rol oynayıblar. Azərbaycan hospitalları 1,5 milyona yaxın hərbcini sağaldaraq cəbhəyə qaytarıb. Azərbaycan xalqı Rusiyanın müxtəlif regionlarının əhalisinə xeyli yardımlar edib. Azərbaycanın kişi əhalisinin 70 faizi cəbhəyə yollanıb, onların yarısı qayıtmayıb.

Azərbaycanlılar həm Qızıl ordunun döyüş hissələrində vuruşub, həm də ölkənin müxtəlif ərazilərində partizan hərəkatında fəal iştirak ediblər.

Başqa xalqların mədəniyyətinə, ənənələrinə tolerant münasibət və hörmət Azərbaycan xalqının genetik xüsusiyyətidir. Bu gün də Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. Erməni xalqının nümayəndələri texminən

200 ildir ki, Azərbaycan torpağında yaşayırlar. Azərbaycanda yüz mindən çox erməni yaşayır, onlardan 70 mini Dağlıq Qarabağda məskunlaşıb. Dağlıq Qarabağ həmişə qonaqpərvərliyin və mədəniyyətlərin vəhdətinin, iki xalqın ənənələrinin rəmzi olub. Lakin vahid ölkənin parçalanmasına çalışan dağıdıcı güclər hər iki xalq üçün ağır nəticələrə səbəb olan etnik münaqişəni körüklədilər. Bu gün musiqi-poetik yaradıcılığın beşiyi, həyat və tərəqqi rəmzi olan bu torpaqda qan tökülür, insanlar həlak olur. Otuz ilə yaxındır ki, yüz minlərlə azərbaycanlı qaçqına çevriliblər. Ölkə iqtisadiyyatına ciddi zərər yetirilir. Təkcə azərbaycanlı deyil, blokada yaşayan türklər, ictimadi cəhətdən sərfəli regional layihələrdən kənarda qalmış Ermənistanın özü də bundan əziyyət çəkir.

Məktubda deyilir: "Çox hörmətli Vladimir Vladimiroviç! Bu gün Rusiya son iyirmi ildə həyata keçirilmiş böyük tədbirlər sayəsində qüdrətli dövlətlərdən birinə çevrilib. Dünyada heç bir problem Rusiyanın iştirakı olmadan öz həllini tapa bilməz. Biz dünyada dövlətlərin ərazi bütövlüyünün və suverenliyinin qorunması üzrə Rusiyanın siyasətini dəstəkləyirik.

Rusiya–Azərbaycan, Rusiya–Türkiyə, Rusiya–İran münasibətlərinin genişlənməsi və möhkəmlənməsi bu gün regionda sülhə və sabitliyə kömək edir. Biz, həmçinin İslam dünyasına qarşı Qərbin "qəhvəyi taun" – yeni xaç yürüşünə qarşı mübarizəyə Sizin verdiyiniz töhfəni yüksək qiymətləndiririk.

Biz, Rusiya azərbaycanlıları əminlik ki, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında məhz Sizin bilavasitə iştirakiniz problemin beynəlxalq hüquq normalarına və Azərbaycanın ərazi bütövlüyünə əsaslanan düzgün ədalətli həlli yollarını tapmağa kömək edəcək. Bu, Azərbaycan və erməni xalqları üçün həyatı əhəmiyyətli məsələdir! Qara səhifələrlə dolu olan keçmişin qapılarını bağlamağın, sülhün və tərəqqinin üstünlüyünü təmin etməkdə gələcəyə qapı açmağın vaxtıdır! Bunu yalnız Siz – Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putin edə bilər!".

Fəridə ABDULLAYEVA,
AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Akademik Zərifə Əliyeva Azərbaycanı dünyada tanıdan azsaylı şəxslərdən biridir

Aprelin 24-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatında görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümü münasibətilə tədbir keçirilib.



AZƏRTAC xəbər verir ki, əvvəlcə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev bildirib ki, yüksək mənəvi-əxlaqi dəyərlərə malik olan, gözəl insan, həssas xanım kimi yaddaşlara həkk olan Zərifə Əliyeva, eyni zamanda, Azərbaycan tibb elmində özünəməxsus yeri olan görkəmli alimdir. Ş.Hacıyev akademik Zərifə Əliyevanın Azərbaycanı dünyada tanıdan azsaylı şəxslərdən biri

əldə edib. Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Hədi Rəcəbli Azərbaycan qadınının adını zirvələrə ucaldan, keçirdiyi şəfərlə və zəngin həyat yolu ilə bütün in-

və digər çıxış edənlər qısa həyat yolu ərzində genişmiqyaslı işlər görmüş alimin, eyni zamanda, böyük bir missiyanı da yerinə yetirdiyini bildiriblər. Qeyd edilib ki, Heydər Əliyev kimi dahi şəxsiyyətin,



sanlığa nəciblik, zəriflik, xeyirxahlıq, zəhmətkeşlik, fədakarlıq, eyni zamanda, mərdlik, layəqət və cəsarət nümunəsi olan Zərifə xanımı Azərbaycan səhiyyə sisteminə öz novatorluğu ilə tamamilə yeni səhifə açmış görkəmli alim-pe-daqoq kimi xarakterizə edib. H.Rəcəbli bildirib ki, ulu öndərin dövlətçilik fəaliyyətinin səmərəli olmasında Zərifə xanım Əliyevanın da böyük rolu olub. Zərifə xanım Azərbaycan xanımının, Azərbaycan anasının simasıdır.

Tanınmış oftalmoloq-alim, şair Paşa Qəlbınur

görkəmli dövlət başçısının, diplomatın, siyasətçinin etibarlı, dəyanətli, şəfqətli və cəsur həyat yoldaşı olmaq məhz ona nəsib olub. Zərifə Əliyeva ən çətin məqamlarda Heydər Əliyevə dəstək olub. Bütün bunlar Zərifə xanımın mətanətli, dəyanətli, cəsur bir Azərbaycan qadınına xas xüsusiyyətlərə malik olduğunu bir daha sübut edir. Onun yüksək mənəvi keyfiyyətləri bütün Azərbaycan xalqına, xüsusilə qadınlarmıza və gənc qızlarımıza nümunədir.

2018-ci il ölkəmiz üçün dinamik inkişaf ili oldu. Siyasi-diplomatik sahədə Azərbaycan öz mövqeyini daha da gücləndirərək beynəlxalq əlaqələrini bir qədər də möhkəmləndirdi. Sosial, ictimai, mədəni sahələrdə yadda qalan nailiyyətlər qazanıldı. Keçən il Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirdiyi uğurlu fəaliyyət xalqımız üçün böyük əhəmiyyətə malikdir. Bu müddət ərzində beynəlxalq aləmdə tərəfdaşlarımızın sayının daha da artması Prezident İlham Əliyevin beynəlxalq təşkilatlarla əlaqələrin daha da möhkəmləndirilməsinə xüsusi önəm verməsinin nəticəsidir.

Xəzərin hüquqi statusu müəyyənləşdi

Əvvəlki illər kimi, 2018-ci il də Azərbaycanda sülh, sabitlik ili olub. Dünyanın güc sahibi olan dövlətlərinin – ABŞ və Rusiyanın Baş Qərargah rəislərinin görüşünün məhz Bakıda reallaşması ölkəmizə olan inam və etibarın bariz nümunəsidir.

2018-ci ildə ən böyük uğurlardan biri Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi oldu. Uzun illərdir mübahisə mövzusu olan məsələ artıq öz həllini tapmışdır. Həllinə Azərbaycanın böyük töhfə vermiş olduğu bu məsələ region ölkələri ilə yanaşı, dünya iqtisadiyyatı üçün də yeni səhifə açmışdır. Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması regionumuz və ölkəmiz üçün mühüm nailiyyətdir. Məlum olduğu kimi, region xalqları əsrlər boyu Xəzər dənizindən və onun resurslarından yararlanmışlar da. Xəzərin hüquqi statusunu tənzimləyəcək sənəd qəbul olunmamışdı. 2018-ci il avqustun 12-də Aktauda Xəzəryanı ölkələrin dövlət başçılarının Zirvə toplantısında imzalanmış konvensiya ilk dəfə Xəzər dənizinin hüquqi statusunu müəyyən edərək, sahilyanı dövlətlərin dənizə münasibətdə hüquq və öhdəliklərini dəqiqləşdirdi. Bu tarixi sənəd fundamental hüquqi baza rolunu oynamaqla, sahilyanı dövlətlər arasında səhvi əməkdaşlıq üçün çərçivə formalaşdırı və onlar arasında münasibətlərin keyfiyyətə yeni mərhələyə qədəm qoymuşunu nümayiş etdirir. Bu baxımdan, sənəd ölkəmizin müstəqilliyinə və Xəzər

dənizində suveren hüquqlarının təsbitinə əhəmiyyətli dərəcədə töhfə verir.

Beynəlxalq tədbirlərdə diplomatik uğurlar

Azərbaycanın beynəlxalq təşkilatların fəal üzvü olması ölkəmizi nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkana çevirmişdir. Azərbaycan beynəlxalq aləmdə etibarlı və strateji tərəfdaş kimi tanınmışdır. Ölkəmizin nüfuzlu beynəlxalq tədbirlərə evsahibliyi etməsi bu inamın göstəricisidir. BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu, Bakı Humanitar Forumu və onlarca belə möhtəşəm beynəlxalq tədbirlər Azərbaycanda yaşayan müxtəlif millətlərin və əcnəbi qonaqların iştirakı ilə sülh, qardaşlıq şəraitində həyata keçirilir. Bu gün Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilərək, tarixi və müasir memarlığın harmonik inkişafının parlaq nümunəsi kimi qiymətləndirilir. Bütün bu uğurlar müstəqil Azərbaycanın tarixi nailiyyətidir.

Ötən ilin yadda qalan hadisələrindən biri də Bakı Konqres Mərkəzində "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi" mövzusunda Qoşulmama Hərəkatının nazirlər konfransının keçirilməsi oldu. Konfransda iştirak edən Prezident İlham Əliyevin nitqi böyük maraqla qarşılandı. Qeyd etmək lazımdır ki, bu təşkilat BMT-dən sonra ən böyük və nüfuzlu beynəlxalq qurumdur.

Nazirlər konfransında Qoşulmama Hərəkatında iştirak

edən, həmçinin hərəkət yasında müşahidəçi statusu almış dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələri, xüsusi qonaq qismində dəvət olunan ölkə və təşkilatların təmsilçiləri olmaqla, ümumilikdə 800-dən artıq şəxs iştirak etmişdir. Əsas məqsəd beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etmək olan Qoşulmama Hərəkatı müasir dünyada öz aktuallığını daha da artırır. Hərəkət daxilində razılaşdırılmış mövqe BMT Baş Assambleyası çərçivəsində qərarların qəbuluna təsir baxımından əhəmiyyətli rola malikdir. Azərbaycan Respublikası da Qo-

və əməkdaşlığın güclənməsinə əsaslı töhfəsinə verir.

Qoşulmama Hərəkatının bu il Bakıda keçiriləcək 18-ci Sammitinin böyük rəmzi mənası var. Bu, ilk növbədə, ondan ibarətdir ki, Avropa qitəsi 1989-cu il Belqrad Sammitindən 30 il sonra Qoşulmama Hərəkatında iştirak edən ölkələrin dövlət və hökumət başçılarının görüşünə yenidən evsahibliyi edəcək. Bu nüfuzlu tədbirə Azərbaycanın evsahibliyi etməsi ölkəmizə olan inam və etibarın, respublikamızın beynəlxalq aləmdə artan reytinginin nəticəsidir. Yeri gəlmişkən, qeyd edək ki, Azərbaycan Qoşulmama Hərəkatına 2011-ci ildə

İşlər Nazirləri Şurasının, İƏT Xarici İşlər Nazirləri Şurasının iclaslarında, Brüsseldə keçirilmiş NATO Zirvə görüşündə, Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatı – GUAM dövlətlərinin hökumət başçılarının toplantısında ölkəmizin yüksək səviyyədə təmsil olunması, həmin tədbirlərdə qəbul olunmuş yekun sənədlərdə Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regional iqtisadi əməkdaşlığa maneə törədiyi və münaqişənin tezliklə dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət prinsipləri əsasında həllinin vacibliyinə dair bənd daxil edilməsi yadda qalan diplomatik uğurlarımızdır.

Bizim ikitərəfli əlaqələrimiz genişlənir, güclənir, tərəfdaş ölkələrin sayı artır. Azərbaycan beynəlxalq arenada öz mövqeyini müdafiə etmək iqtidarındadır. Azərbaycan dünya miqyasında çox böyük hörmətə layiq olan bir ölkədir. Çünki sözümlə də, əməlimiz də birdir. Azərbaycan etibarlı tərəfdaşdır. Bizim xarici siyasətimiz daxili siyasətin məntiqi davamıdır. Xarici siyasətimiz ölkəmizin daha da güclənməsinə yönəldilmişdir və biz milli maraqlarımızı çevik və məqsədyönlü xarici siyasətlə təmin edirik və beynəlxalq təşkilatlarda fəaliyyətimiz çox təsirlidir.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti



şulmama Hərəkatının xarici işlər nazirlərinin toplantısına və 2019-cu ildə Bakıda keçiriləcək Zirvə görüşünə evsahibliyi, 2019–2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik etməklə onun məqsəd və məramlarının təşviq olunmasına, beynəlxalq sülhün, təhlükəsizliyin

tamhüquqlu üzv olub. Bu nüfuzlu təşkilatda 120 dövlət iştirak edir. 17 dövlət və 10 beynəlxalq təşkilat isə Qoşulmama Hərəkatı yanında müşahidəçi statusuna malikdir. Ötən ilin aprelinde Düşənbə şəhərində keçirilmiş iqtisadi Əməkdaşlıq Təşkilatının Xarici

İkitərəfli ticari-iqtisadi əlaqələr genişlənir

Beynəlxalq əlaqələrimizin möhkəmləndirilməsində ikitərəfli ticari-iqtisadi əlaqələrin inkişafı məqsədilə keçirilən iclaslar da böyük əhəmiyyət kəsb edir. Ötən il Misir, İordaniya, İran, Avstriya,

Mərakeş, İsrail, Vyetnam, Hindistan, Qazaxıstan, Bolqarıstan, Belarus, Serbiya, Rumıniya və Rusiya hökumətləri daxil olmaqla, hökumətlərarası komissiyaların qəbul olunmuş "Avropada məcburi köçkünlərin humanitar ehtiyacları və hüquqları" adlı qətnamədə işğal edilmiş ərazilərin əhalisinin başqa yerə köçürülməsi və işğalçı qüvvə tərəfindən bu ərazilərə digər əhəlinin yerləşdirilməsi müharibə cinayəti kimi qeyd olunması, BMT Baş Assambleyasında Azərbaycan tərəfindən irəli sürülmüş və əsas məqsədi silahlı münaqişələr şəraitində itkin düşmüş şəxslərin problemlərinə diqqətin daha da artırılmasından ibarət "İtkin düşmüş şəxslər" adlı qətnamənin yekdilliklə qəbul edilməsi beynəlxalq əməkdaşlığın yüksək göstəricisidir. Dövlət başçısının imzaladığı əfv fərmanlarını bu sahədə humanizmin zirvəsi adlandımaq olar.

Belə faktlar istənilən qədərdir. Bu uğurlar Prezident İlham Əliyevin son bir ildəki düşülmüş xarici siyasətinin, həmçinin müstəqil Azərbaycanın tarixi nailiyyətidir.

Humanizm zirvəsi

Prezident İlham Əliyevin beynəlxalq təşkilatlarla əməkdaşlığa böyük önəm verməsi insan hüquq və azadlıqlarının müdafiəsində də özünü büruzə vermişdir. 2018-ci il ərzində ölkəmiz insan hüquq və azadlıqlarının müdafiəsi, demokratiya, qanunun aliliyi və digər sahələrin təşviqi sahəsində beynəlxalq və regional təşkilatlarla səmərəli fəaliyyətini davam etdirmişdir. Ötən il BMT İnsan Hüquqları Şurasının 37-ci sessiyası çərçivəsində ölkəmiz tərəfindən irəli sürülmüş "Dövlət xidmətlərinin səmərəli, şəffaf və məsuliyyətli çatdırılması vasitəsilə

insan hüquqları və Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqi" adlı qətnamə layihəsi yekdilliklə qəbul edilmişdir. Həmin il Avropa Şurası Parlament Assambleyasında qəbul olunmuş "Avropada məcburi köçkünlərin humanitar ehtiyacları və hüquqları" adlı qətnamədə işğal edilmiş ərazilərin əhalisinin başqa yerə köçürülməsi və işğalçı qüvvə tərəfindən bu ərazilərə digər əhəlinin yerləşdirilməsi müharibə cinayəti kimi qeyd olunması, BMT Baş Assambleyasında Azərbaycan tərəfindən irəli sürülmüş və əsas məqsədi silahlı münaqişələr şəraitində itkin düşmüş şəxslərin problemlərinə diqqətin daha da artırılmasından ibarət "İtkin düşmüş şəxslər" adlı qətnamənin yekdilliklə qəbul edilməsi beynəlxalq əməkdaşlığın yüksək göstəricisidir. Dövlət başçısının imzaladığı əfv fərmanlarını bu sahədə humanizmin zirvəsi adlandımaq olar.

Belə faktlar istənilən qədərdir. Bu uğurlar Prezident İlham Əliyevin son bir ildəki düşülmüş xarici siyasətinin, həmçinin müstəqil Azərbaycanın tarixi nailiyyətidir.

Mehdi ABDULLAYEV,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının prorektoru, hüquq üzrə elmlər doktoru

BU ilin ilk rübündə baş verən iqtisadi hadisələri və makroiqtisadi göstəricilərdəki artımı nəzərə alsaq, bütün bunların qarşısında aylarda daha sürətli iqtisadi artım üçün baza formalaşdırıldığı qənaətinə gələ bilərik. Fikrimin təsdiqi məqsədilə müəyyən statistik göstəriciləri vurğulamaq istərdim. Əvvəlcə bildirim ki, hesabat dövründə ÜDM-in 3 faiz artımına nail olub. Keçən ilin eyni dövrlərində bu artım əvvəlki ilə müqayisədə cəmi 2,3 faiz qeydə alınmışdı. Bundan başqa ilin ilk rübündə sənaye məhsulunun həcmi 4,4 faiz, o cümlədən, qeyri-neft sənayesi üzrə məhsul istehsalının həcmi 15,6 faiz artıb.

İqtisadiyyatın inkişafının əsas indikatoru olan əsas kapitala yönəldilən vəsaitlərin həcmi ötən illəki səviyyədən 5,3 faiz artaraq 2018-ci ilin birinci rübündəki 84,7 faizdən cari ilin birinci rübündə 91 faizə yüksəlib. Bu zaman qeyri-neft sektorunda əsas kapitala yönəldilən vəsaitlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz artıb. Əslində bu göstərici ölkə iqtisadiyyatının əsasını təşkil edən real sektorun inkişafına bütün səviyələrdən olan diqqətin nəticəsində əldə olub. Üç ay ərzində kənd təsərrüfatında 3,6 faiz, o cümlədən, bitkiçilik sahəsində 24,7 faiz artım qeydə alınıb. Ötən il müqayisədə dövlət büdcəsinin gəlirləri 19,2 faiz, xərcləri isə 14,2 faiz artıq icra edilib.

Ölkənin bank sektoruna insanların inamının bərpa olunmasının bariz nümunəsi banklarda kiçik əmanətlərin vəziyyəti ilə xarakterizə edilir. Belə ki, son 3 ayda vətəndaşların banklara yerləşdirdiyi əmanətlərin həcmi ötən ilin birinci rübü ilə müqayisədə 6 faiz artıb, kredit qoyuluşlarının həcmi isə 12,2 faiz yüksəlib. Halbuki, 2018-ci ildə ölkənin bank sektoru üzrə kredit qoyuluşlarının həcmi 2017-ci ilə müqayisədə 27,2 faiz azalmışdı.

Adətən ilin birinci rübü start dövrü hesab edildiyindən ayı-ayrı sahələrdə göstəricilər bir o qədər də yüksək olmur. Lakin birinci rüb ilə bağlı yuxarıda sadalanan rəqəmlər cari ilin həqiqətən də sürətli inkişaf il kimi başladığını aydın şəkildə göstərir. Fikrimcə, bu şəraitdə ölkə iqtisadiyyatında qarşıya qoyulan vəzifələr yüksək göstəricilər fonunda reallaşacaq. Respublika iqtisadiyyatının bütün sahələrində aparılan islahatlar və tikinti sektorunda baş verən əsaslı canlanma da bunu deməyə əsas verir.

Ətraf edək ki, Azərbaycan hazırda bir neçə il əvvəlki sürətli inkişaf yoluna döndü. Bu isə cari ilin ilk rübündə olduğu kimi, bundan sonrakı

ilə bağlı yaradılan portal vasitəsi ilə yoxlaya bilərlər.

Adları siyahıda olmayan vətəndaşlar üçün elektron portalda "Apeyliasiya Komissiyasına müraciət" bölümü yaradılıb. Həmin bölümə müvafiq xanalar doldurularaq, şikayətlər diqqətə çatdırılır. Apeyliasiya Komissiyası tərəfindən daxil olan müraciətlər nəzərdən keçirilib 14 iş günü müddətində vətəndaşa cavab verilməlidir.

Apeyliasiya Komissiyası ilə yanaşı, banklarda da problemli kreditlərlə bağlı işçi qrupu fəaliyyət göstərəcək və vətəndaşları narahat edən məsələlərə aydınlıq gətiriləcəkdir.



İqtisadi inkişaf dönməz xarakter alıb

aylarda da ölkə əhalisinin sosial problemlərinin həlli ilə bağlı önəmli addımlar atılacağını deməyə əsas verir.

İnsanların sosial problemlərinin həllinə dövlət qayğısı əvvəldən olub. Bunu cari ilin əvvəlindən etibarən cənab Prezidentin sosial məsələlərə bağlı atdığı konkret addımlardan da aydın görmək mümkündür. Belə tədbirlər sırasında dünyada bənzəri olmayan bir qərarın – problemli kreditlərlə bağlı addımın qəbul edilməsi mühüm önəm daşıyır. Bu qərara uyğun olaraq 2019-cu il fevralın 28-dən etibarən aidiyyəti qurumlar öz üzərlərinə düşən vəzifələrin icrasına başlayıblar. Bütün bank sistemi tərəfindən başda Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası olmaqla sözügedən istiqamətdə xeyli iş görüldü. Güzəşt alacaq borclu insanların siyahısı artıq tərtib edilib. Bu prosesin növbəti mərhələsində isə güzəşt aləmlər siyahısında öz adlarını tapmayanların problemləri Maliyyə Bazarlarına Nəzarət Palatasında yaradılan Apeyliasiya Komissiyası tərəfindən həll ediləcək.

Güzəştlərdən faydalanacaq müştərilərin siyahısı ilkin olaraq dəqiqləşdirilib. Fiziki şəxslər bu siyahıda adlarının olub-olmamasını problemli kreditləri üzrə kompensasiya ödənişi və restrukturizasiya

Azərbaycanda problemli kreditlərin həlli ilə bağlı işlərin icrası nəticəsində Prezident fərmanının əhatə dairəsinə düşən bütün vətəndaşlara SMS göndərilir. Fəaliyyətdə olan bankların müştəriləri SMS-i həmin banklardan, mövqəsinə dair məlumatları, eləcə də bank olmayan kredit təşkilatlarının müştəriləri isə SMS-i Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Azərpoçt" MMC-dən alaçaqlar.

Fərmana əsasən kompensasiya ödənişi və ya restrukturizasiya bütün xarici valyutada olan kreditlərə şamil edilir. Bu zaman kompensasiya ödənişi həmin kreditlərin götürüldüyü valyutaların 2015-ci il 21 fevral və 21 dekabr tarixlərinə, restrukturizasiya isə 2019-cu il 1 mart tarixinə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq hesablanmaqla reallaşdırılır.

Yeri gəlmişkən, xatırladıq ki, müvafiq fərmana əsasən, bu il may ayının sonunadək bütün kompensasiyalar ödəniləcək.

Bu məqamda ötən həftə baş verən bir hadisəyə də toxunmaq istərdim. SOCAR və BP şirkəti, həmçinin bütün tərəfdaşlar Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsi layihəsində satışçı çıxarılaq payların alınması məqsədilə

tenderdə iştirak etmək niyyətlərini bəyan ediblər.

Qeyd edək ki, ötən ilin dekabr ayında "ExxonMobil" AÇG-dəki 6,79 faizlik payını, "Chevron" layihədəki 9,57 faizlik və Bakı–Tbilisi–Ceyhan boru kəmərinəki 8,9 faizlik payını satmaq niyyətində olduqlarını bildirmişdilər.

AÇG layihəsində iştirak edən şirkətlərin səhm payları aşağıdakı kimidir: BP 30,37 faiz, SOCAR 25 faiz, "Chevron" 9,57 faiz, "Inpex" 9,31 faiz, "Equinor" 7,27 faiz, "ExxonMobil" 6,79 faiz, TPAO 5,73 faiz, "Itchoh" 3,65 faiz, "ONGC Videsh Limited" (OVL) 2,31 faiz.

Xatırladaq ki, AÇG üzrə ilk hasilatın pay bölgüsü sazişi 1994-cü ilin sentyabrında imzalanıb. 2017-ci ilin sentyabrında sazişə əlavələr edilib və müddəti 2049-cu ilə qədər uzadılıb. Yeni saziş növbəti 31 ildə AÇG-nin Azərbaycan və səhmdarlar üçün iqtisadi faydasının maksimum səviyyəyə çatdırılmasını nəzərdə tutur.

AÇG Azərbaycanın nəhəng neft yatağıdır. Bu günə kimi yataqdan 3,5 milyard barrel (474 milyon ton) neft hasil olunub. Neft dünya bazarlarına əsasən Bakı–Tbilisi–Ceyhan və Qərb İxrac Boru Kəməri ilə çıxarılır. İndiyədək AÇG yataqlar blokunun işlənməsinə ümumilikdə 36 milyard dollardan çox sərmayə qoyulub. Hazırda AÇG-də 8 dəniz platforması - 6 hasilat və 2 emal, kompressiya, suvurma və kommunal məqsədlə platforma fəaliyyət göstərir. Platformalardan əldə olunan neft və qaz Bakı yaxınlığında quruda yerləşən və dünyanın ən böyük neft-qaz terminalı olan Səngəçli terminalına ötürülür. 2018-ci ildə AÇG-nin ümumi hasilatı gündə orta hesabla 584 min barrel olub.

Yuxarıda qeyd edilənlər deməyə əsas verir ki, cari il Azərbaycan iqtisadiyyatı daha sürətli inkişaf yolu ilə irəliləyəcək. İqtisadiyyatda qeyri-neft sektorunun üstün inkişafı prioritet təşkil edəcək. Başlıca hədəf isə ixracı əvəzləyəcək yerli istehsalın həcmünün artırılmasından və qeyri-neft sektorunda ixracın həcmünün əhəmiyyətli dərəcədə yüksəldilməsinin təmin olunmasından ibarət olacaq.

Fikrət YUSİFOV,
İqtisad elmləri doktoru, professor

Bakı Limanı Avropanın aparıcı logistika qovşağı ilə əməkdaşlığa başlayıb

Avropanın ən böyük logistika və nəqliyyat qovşaqlarından biri olan Niderland Krallığının Limburq əyalətinin Venlo şəhərində fəaliyyət göstərən aparıcı şirkətləri "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC ilə əməkdaşlığa start veriblər.



Mayda Venlo-İstanbul-Bakı-Çin istiqamətində ilk test konteynerinin daşınmasına dair razılığa gəlinib



Limandan AZƏRTAC-a bildirilib ki, ötən həftə Bakı Limanı ilə Venlo şəhərinin daxil olduğu Limburq əyalətinin hökuməti və aparıcı şirkətlər arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Bakı Limanının imzaladığı memorandumda Limburq əyalətinin hökuməti, "Cabooter Group", "SMART Logistics Centre", "Limburq İnkişaf və Sərmayə Şirkəti", "Venlo Yaşıl Liman", "KLG Europe", "Şimal Limburq İnkişaf Şurası", "Azərbaycan Niderland Biznes Qovşağı Şirkətləri" və Fontys Universiteti ilə əməkdaşlıq nəzərdə tutulub.


Qeyd edək ki, Almaniya ilə sərhəddə yerləşən Venlo şəhəri çoxsaylı agro-biznes, "fresh park", tanınmış geyim markaları, elektronika və digər sahələrə əhatə edən dünyanın nəhəng şirkətlərinin distribüter nümayəndəliklərinə evsahibliyi edir. Əsasən Rotterdam, Antverp və Amsterdam kimi iri limanlardan daxil olan yüklər buradan Avropaya

paylanılır. "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov qeyd edib ki, logistika və nəqliyyat şirkətləri, təhsil ocaqları ilə əməkdaşlıq Azərbaycan regional qovşağa çevrilməsi strategiyasına əsaslanır: "Bu gün təməli qoyulan əməkdaşlığımız Niderland və Avropanın tanınmış şirkətlərinin Bakı Limanına cəlb edilməsinə səbəb olacaq. Sevincdirici haldır ki, Niderland şirkətləri Asiya ilə Avropa arasında logistika zəncirində Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanına xüsusi önəm verirlər, ölkəmizdə çeşidli xidmət və istehsal sahələrində fəaliyyət göstərmək marağındadırlar".

Səfər zamanı Geleen şəhərindəki "Chemelot" multimodal terminalına baxış keçirilib və idarəetmə sistemi, yükləmə və boşaltma ilə bağlı texnoloji proseslər, terminalın ümumi işləmə prosesi barədə ətraflı məlumat verilib.

Səfərin yekunu olaraq Venlodə fəaliyyət göstərən logistik şirkətlərlə cari ilin mayında Venlo-İstanbul-Bakı-Çin istiqamətində ilk test konteynerin daşınması ilə bağlı ilkin razılığa gəlinib. Bununla yanaşı, ikitərəfli ticarət əlaqələrinin genişləndirilməsi məqsədilə, Bakı Limanının Venlo şəhərində Avropa nümayəndəliyinin açılmasına dair müzakirələr aparılıb.

Eyni zamanda, Venlodə yerləşən Niderland Krallığının tanınmış Fontys Universitetinin rəhbərliyi ilə görüş keçirilib. Görüş zamanı universitetin rəhbərliyi ilə yeni Bakı Limanında və Limburqda texniki peşəyönümlü təlim kurslarına cəlb olunması barədə razılığa gəlinib. Belə ki, Azərbaycanda ilkin seçimlərdən sonra, mütəxəssislərin Venlodə 6 aylıq müddətə təlim və praktiki təcrübəyə cəlb olunmaları nəzərdə tutulur.



DÜNYA BİZƏ ETİMAD GÖSTƏRİR!



Beynəlxalq miqyaslı idman yarışlarını keçirməyə hər ölkə qadir deyil. Belə yarışlar, ilk növbədə, ictimai-siyasi sabitliyin təmin olunduğu və iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə keçirilə bilər. Kimsə şahidi olubmu ki, son 20 ildə Ermənistanda hansısa bir beynəlxalq miqyaslı idman yarışını keçirsin? Ümumiyyətlə, bu sözləri postsovet ölkələrinin əksəriyyəti haqqında da deyə bilərik. Ölkəmiz haqqında isə yalnız bunu demək mümkündür: “Azərbaycan dünyada idman ölkəsi kimi tanınır”. İdman yarışları sırasında populyarlığına görə dünyada üçüncü yerdə olan “Formula-1” yarışmasının Bakıda keçirilməsi də təsadüfi deyil. Dünyanın 20 inkişaf etmiş şəhərində keçirilən “Formula-1” üçün Bakı 21-ci şəhər oldu.

salan nədir? Söz yox ki, əvvəlki illərdə olduğu kimi, bu dəfə də paytaxtda mötəbər bir tədbir keçiriləndə milli xeyanətkarlar antizərbaycan qüvvələrinin sifarişləri ilə belə tədbirləri gözəndir salmaq üçün piar kampaniyasına başlayır, ölkəmiz əleyhinə müxtəlif yalan və böhtanlar uyduraraq, beynəlxalq aləmdə mənfəi rəy formalaşdırmağa çalışırlar. Biz əvvəlki beynəlxalq əhəmiyyətli tədbirlərdə – “Eurovision-2012” mahını müsabiqəsi, I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları və digərlərinin keçirilməsi ərəfasində antizərbaycan qüvvələrinin sifarişləri ilə radikal müxalifət

rını yerinə yetirən sosial şəbəkə dələduzları da ölkəmizdə keçirilən bu tədbir ərəfasında çaşqınlıq salmaq üçün öz mənafeviyatlarına, əxlaqlarına uyğun piar kampaniyasına başlayıblar. Əli Kərimli öz Facebook səhifəsində iddia edir ki, bu günlərdə Bakıda növbəti dəfə start götürəcək “Formula -1” yarışları “zülmüdür”, kimlənsə pul qazanması, hakimiyyətin təbliği üçün vasitədir.

Özünü demokrat, vətənpərvər, xalqını, millətini sevən kimi göstərməyə çalışan, siyasətçi adlandırılan, partiya rəhbəri hesab edən Ə. Kərimlinin olduqca qərəzli yanaşmasının sifarişli, təbii ki, x-

hər kəsə böyük sürət, həyəcan və etdiyindən, eyni zamanda, yarış keçirilən günlərdə möhtəşəm əyləncə tədbirləri, konsert proqramları olduğundan, böyük turist axını paytaxtımıza səfər edir, yarış burada izləməyə böyük maraq göstərirlər. Paytaxtımızda keçirilən ilk yarışda, ümumilikdə, 20 mindən çox bilet satılmışdı. Azarkeşlərin böyük hissəsi Rusiya vətəndaşları idi. Həmçinin Türkiyə və Gürcüstan ilə yanaşı, Avropanın aparıcı ölkələrindən də çox sayda turist yarışını canlı izləmək üçün Azərbaycana səfər etmişdi. 500 milyona yaxın azarkeş isə yarış

nailiyyətidir. Bu yarış həm də Azərbaycanın gücünü nümayiş etdirir. Bunu yarışın iştirakçıları da etiraf edirlər.

Bir faktı diqqətə çatdırmaq istərdik. 2016 “Formula - 1” Avropa Qran-Prisinin ulduz elçisi seçilmiş “McLaren” komandasının pilotu Fernando Alonso da ölkəmizi gördükdən sonra paytaxtımızı çox sevdiyini dönə-dönə vurğulamışdı. Paytaxt gəzintisi zamanı ona yaxınlaşan insanlarla şəkil çəkdirən pilot demədi: “Bakı həm qədim, həm də müasir şəhərdir. Bura gəldiyim andan məni səmimi insanlar, gərməli yerlər və gülməli salamladı. Bakının inanılmaz

isə ölkəmizin tanınmasında çox böyük rolu var. Belə mötəbər yarışlar dünyanın sabit ölkələrində keçirilir. Müxtəlif yerlərdə turizm inkişaf etsə də, sabitlik yoxdur. Azərbaycan isə sabit və “təhlükəsiz ada” brendinə malikdir. Ölkəmiz “Formula -1”-də ilk lərə imza atdı. Yarış bizim gücümüzü, bacarığımızı bütün dünyaya çatdırdı.”

Radikal müxalifətin qarayaxma kampaniyaları “Formula- 1” yarışının növbəti dəfə də möhtəşəm keçəcəyinə heç bir əngəl törədirə bilməyəcək. Antiazərbaycan qüvvələr və onların yerlərdəki əlaətlərini narahat edən digər

Azərbaycanın dünyada idman ölkəsinə çevrilməsi antimillli qüvvələri narahat edir

yetirək. “PricewaterhouseCoopers” (Pwc) beynəlxalq audit şirkətinin 2017-ci ilin sonlarında apardığı müstəqil araşdırmanın nəticələrinə görə, Bakıda keçirilmiş ilk iki “Formula -1” yarışını ölkə iqtisadiyyatına, ümumilikdə, 277,3 milyon dollar gəlir gətirib. Yəni, yarışların iki ilinə yatırılan 100 milyon dollar iki dəfədən çox qazanc verib. Məlumdur ki, əsas xərclər – müvafiq avadanlıqların alınması, bu və ya digər infrastruktur qurğularının quraşdırılması yarışın ilk ilində həyata keçirilir. Sonrakı illərdə keçirilən yarışlarda əlavə xərclərə ehtiyac qalmır və xərclər get-gedə azalır. Deməli, növbəti illərdə qalan qazanc daha da çox olacaq.

Bes onda radikal müxalifət nümayəndələrinin qarına azar

nümayəndələrinin hansı oyunlardan çıxdıqlarının şahidi olmuşuq. Ancaq hər dəfə də xəbis niyyətləri puç olub və həmin tədbirlər yüksək səviyyədə keçirilib. Bunu beynəlxalq ekspertlərin verdikləri rəylər də təsdiqləyib. Son vaxtlar xeyanətkar qüvvələr xarici ağalarının sifarişli ilə yenidən baş qaldırıblar. Onlar “Formula-1” yarışmasının start götürdüyü ərəfədə dünyada üçüncü olan bu yarışmanı gözəndir salmağa çalışırlar. Həmişə belə su bulandırmaqla öndə olan AXCP sədri Əli Kərimli bu dəfə də “birinciliyi” əldən verməyib. Müxalifətçilik missiyasının nədən ibarət olduğunu hələ də dərk edə bilməyən bir qrup buyruq qulu və radikal müxalifətin tapşırıqla-

rici havadarlarından gəlib. Özlərini müxalifət adlandıran, bu gün xarici ölkələrə sığınmış küçə süpürməklə məşğul olan bəzi üzündönüklər də Ə. Kərimlinin dediklərini tutuqşu kimi təkrarlaraq, öz xalqını təhqir etməkdən sanki zövq alırlar. Onların ölkəmiz haqqında yazdıqları böhtan və qərəzləri yalnız şovinist erməni təkrarlaya bilər. Bu yarışmanı yaxından izləyən, ölkəyə gətirdiyi qazancı yaxşı bilən, siyasi cəhətdən kifayət qədər yetkin olan vətəndaşlarımız hər şeyi qara rəngdə görən, öz şəxsi ambisiyalarını üstün tutan, doğma Vətənə qarşı daim qərəzli olan belə “demokratların” səmimiyyətinə heç vaxt inanmayıblar və bu gün də inanmırlar. Bakıda keçirilən “Formula -1”

canlı olaraq televiziya vasitəsilə izləyirdi. Bu yarışa gözəndir salmaq istəyən xeyanətkarlara xətilatmaq istərdik ki, 2016-cı ilin yayında Azərbaycana ərəb ölkələrindən on minlərlə turist gəlməsinin əsas səbəblərindən biri “Formula-1” Avropa Qran-Prisi idi. Çünki bu yarış ərəb ölkələrində də keçirilir və bu ölkələrdə çempionatın çoxlu azarkeşi var. Nəzərə almaq lazımdır ki, bu yarışlarda, əsasən, böyük beynəlxalq şirkətlər iştirak edirlər. Yarışın Azərbaycanda keçirilməsi ölkəmizi, eləcə də iqtisadiyyatımızı, tariximizi, keçmişimizi, inkişafımızı dünyaya tanıdır. Antiazərbaycan qüvvələr çox yaxşı bilirlər ki, yarışın Azərbaycanda keçirilməsi ölkəmizin tarixi



enerjisi var.”

“Mercedes” komandasının pilotu Luis Hamilton yarışdan sonra trekin onun üçün çox gözənilməz olduğunu və o, Bakıdan müsbət təəssüratlarla ayrıldığını bildirmişdir. Eyni zamanda, Bakıda keçirilən “Formula-1” yarışlarının yüksək standartlara cavab verdiyini bildirmişdi.

Turizm şirkətlərindən birinin rəhbərinin fikrincə, bu yarışın Azərbaycan turizminin, ən əsası

məqam isə bu yarışın təbliğat baxımından çox böyük əhəmiyyət daşımasıdır. Bu cür yarışlarda ölkənin reklamı, idman yarışlarına evsahibliyi etmək qabiliyyəti əsas götürülür. Təbii ki, belə yarışlar maddi gəlir gətirməklə yanaşı, ölkənin sosial-iqtisadi həyatına da müsbət təsir göstərir.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

Pilotların “Formula-1” Azərbaycan Qran-Prisindən gözləntiləri

“Formula 1-SOCAR Azərbaycan Qran-Prisi 2019” yarışına sayılı günlər qaldıqca, Bakı trasında güclərini sinaya-çaq iştirakçı pilotların da həyəcanı artır. Bu, onların mətbuata açıqlamalarında da hiss edilməkdədir. Düzdür, dünyada məşhur olan pilotlar bu günə kimi bir çox “Formula” yarışlarında iştirak etmiş, uğur qazanmış və qalib olmuşlar. Lakin artıq dördüncü dəfədir ki, ölkəmizdə keçirilən bu yarışın məhz Bakıda uğurla reallaşması və eləcə də, Bakı trasının özünəməxsusluğu ayrı bir həyəcan və məsuliyyət yaradır. Pilotların sözləri ilə desək, Bakı trası həm çətinliyi, həm də unikalılığı ilə seçilir. Odur ki, pilotların həyəcanını başa düşmək olar. Üstəlik, “Formula-1” mövsümünün növbəti mərhələsinə adlamaq üçün “Formula-1 SOCAR Azərbaycan Qran-Prisi 2019” yarışında uğurlu çıxış etmək olduqca vacibdir.



Yarış üzrə baş mühəndis Deyv Robson deyib ki, Bakı küçələri “Formula-1” mövsümünün dördüncü mərhələsində F1 trasına çevriləcək. Bakı trasının bir sıra əzəllilikləri var: bunlar onun bir neçə eniş-yoxuşu, sürətinin azaldılmasının mürəkkəbliyi və onun çox uzun olmasıdır. Həftə sonunun əsas hadisələri axşam olduğundan asfalt tez sərinləyir. Dövrənin uzunluğu 5 kilometrdir asır–bu tras uzunluğuna görə Spa trasından sonra ikinci yeri tutur.

Keçən il britaniyalı pilot Corc Rassel Bakıda keçirilmiş “Formula-1” yarışında qalib olub. Odur ki, Bakı trası ilə yaxşı tanışdır: “Bakı səfərini səbirsizliklə gözləyirdim. Keçən ilin həftəsonu mənim üçün Azərbaycanda ən yaxşı çıxış olaraq yaddaşımda qaldı. Bakı trası ilə bağlı mənim

olduğu kimi yəni də o hissləri yaşayacağam.” Qeyd etmək yerinə düşər ki, polşalı pilot öz ölkəsində 2008-ci ilin ən yaxşı idmançısı seçilib. 2006–2010-cu illərdə “Formula-1” yarışlarında iştirak etmiş pilot BMW Sauber ı Renault komandalarında çıxış edib. Azərbaycan Qran-Prisində isə o, Williams komandasının tərkibində çıxış edəcək.

“Red Bull Racing” komandasının pilotu Maks Ferstappen də aprelin 26-da başlayacaq Bakı Qran-Prisində mübarizəni maraqla gözləyənlərdəndir: “Bakıda maraqlı yarış keçirilir, adətən, şəhər trasında bolidi yüksək sürəyində gücə kökləyirsən, ancaq birbaşa düz trasda gücə getməli olursan.” Maks Ferstappen, həmçinin Bakı




Avropaya qayıtmağı səbirsizliklə gözləyirəm. Bakı trası şəhər trasıdır, burada səhv etməyə haqqımız yoxdur. Bakıda çıxış bizə xoş adrenalin hissi verir. Bu, həmişə inanılmaz dərəcədə maraqlı olur.”

2017-ci ildə Bakıdakı Qran-Priddə birinci olmuş “Renault” təmsilçisi Daniel Rikardo bu dəfəki yarışda da uğur qazanacağına ümidlidir. Mediaya açıqlamasında Bakı trasının əzəlliliklərindən danışan pilot bildirib:

“Bakıdakı tras xüsusi, digər küçə Qran-Prilərinin keçirildiyi yerlər kimi deyil. Burada bir çox yerlər var ki, rəqibi ötürmək mümkünür. Mənim Bakıdakı çıxışlarım həmişə maraqlı olub–2017-ci ildə inanılmaz qələbə və keçənlik uğursuzluğum kimi.”

Meksikalı pilot Serxio Peres bildirib ki,

Azərbaycan Qran-Prisi onun sevimli yarışlarından birinə çevrilib. “Bura sürətli trasdır və ötmək mümkündür. Odur ki, yarışda çox hadisə baş verir. Qran-Pri iştirakçıları üçün həmişə şəhər traslarında yarış-



maq çətin olur. Mən Bakıda üç yarışdan ikisində qabiliyyət kürsüsünə qalxmışam və keçənlik yarışi karyerəmdə ən uğurlusu hesab edirəm.” Serxio Peresin sözlərinə görə, Bakıda pilotlar həmişə rəqəbat qabiliyyətinə malik olub və ümid edir ki, bu anasə saxlanılacaq. “Çindəki çıxışımız çox xoşuma gəldi, Bakıda da ritmi bu cür tutmalıyıq.”

“Racing Point” komandasının pilotu Lens Strollun digər hamkarları kimi Bakı trasında yarışlara bağlı xoş xatirələri var. Budəfəki yarışla bağlı isə sadəcə bunları bildirib: “Şəhər traslarını bəyəniyəm, Bakıda isə əla yarışsan. Trass dardır, yarış iştirakçılarının səhv etməyə haqqı yoxdur. Televiziya ekranlarında bu mərhələ əla görünür. Bu həftəsonu bizim yenidən xal toplamağımız



üçün əla şanslarımız var. Mənə əla gəlir ki, bu tras bizim maşınlarla daha çox uyğun gəlir. Biz simulyatorlarda bu həftəsonunda keçiriləcək yarışa çox hazırlamışyıq.”

“Racing Point” komandasının rəhbəri Otmar Safnauer isə açıqlamasında bildirib ki, Bakıya yenidən xal yığmaq üçün gəlirlər. “Biz artıq Bakı trasında uğur qazanmışıq. Bu, Bahreyn və Çinə nisbətən bizim

bolidlərimiz üçün daha uyğundur. Göründüyü kimi, məşhur pilotların hər biri unikal və mənzərəli Bakı trasında öz gücünü sinamağı səbirsizliklə gözləyir.

Əfsənə BAYRAMQIZI, “Xalq qəzeti”

Məşhur britaniyalı müğənni Cessi Cey “Formula-1” SOCAR Azərbaycan Qran-Prisində çıxış edəcək

“Brit” mükafatlı müğənni aprelin 27-də Bakıda konsert verəcək

“Formula-1” SOCAR Azərbaycan Qran-Prisinin yarış həftəsonunun şənbə günündə – aprelin 27-də səhhətinə görə konsert proqramını ləğv etməli olan Sem Smiti həmin gün “Price Tag”, “Domino” və “Bang Bang” kimi hit mahnıları ilə tanınan və albomları milyonlarla satılan Cessi Cey əvəz edəcək.



“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətidən (BŞH) AZƏRTAC-a bildiriblər ki, “Baku Crystal Hall”-da baş tutacaq konsert Formula-1 yarış həftəsonunun əyləncə proqramına daha bir möhtəşəm ad əlavə edəcək. Britaniyalı müğənninin “Who You Are” albomu milyonlarla satılıb və ona

“BRITS Critics’ Choice” mükafatını qazanmışdır. Bundan sonra sənət fəaliyyətinə bir qədər fasilə verən Cessi Cey yalnız altı il sonra öz etirafını bölüşdüüyü “R.O.S.E” albomunu çıxarır. Musiqiçinin Don Diablo ilə ifa etdiyi “Brave” adlı ən son sinql isə aprelin 26-da buraxılacaq.


Bütün biletlə sahibləri “Baku Crystal Hall”-da dünya ulduzlarının iştirakı ilə keçiriləcək axşam konsertlərini pulsuz izləyə biləcəklər. Tamaşaçıların Bakı şəhər halqasından “Baku Crystal Hall”-a gediş və gəliş avtobuslar vasitəsilə həyata keçiriləcək.

Yol polisi “Formula-1” SOCAR Azərbaycan Qran-Prisi ilə əlaqədar sürücü və piyadalara müraciət edib

“Formula-1” SOCAR Azərbaycan Qran-Prisinin keçirilməsi ilə əlaqədar paytaxtda Bakı Şəhər Halqası üzrə avtomobil yollarında hərəkət məhdudlaşdırılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yarışların baş tutacağı küçə və prospektlərlə kəsişən digər yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamət dəyişdirilib. Bəzi yollarda hərəkət ikitərəfli təşkil olunub.

Alternativ küçələrdə nəqliyyat vasitələrinin sıxlığının qarşısını almaq, sürücü və piyadaların mənzil başına təhlükəsiz şəraitdə çatmasını təmin etmək üçün Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirirlər. Bunun nəticəsidir ki, şəhərin mərkəzi küçələrində əksər saatlarda hərəkətin sıxlığı müşahidə



edilmir, piyadaların maneəsiz yolu keçməsi yol polisləri tərəfindən təmin olunur.

Sutkanın pik saatlarında isə nəqliyyat vasitələrinin sıxlığının qarşısını almaq, piyadaların təhlükəsizliyi təmin etmək üçün küçə və prospektlərdə yol-patruil xidməti əməkdaşlarının sayı artırılır. Sürücü və piyadalardan hərəkətdə olan zaman onların təhlükəsizliyini təmin etmək məqsədilə yol patrul xidməti əməkdaşlarının göstəriş və tövsiyələrinə riayət etmələri xahiş olunur.

Erməni təbliğat maşını beynəlxalq ictimaiyyəti aldatmağa çalışır

Erməni təbliğat maşını erməni icmasının mövcudluğundan danışmağa beynəlxalq ictimaiyyəti aldatmağa çalışır. Bunu Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev deyib.



O bildirib ki, hazırda icmanın nüfuzunun beynəlxalq aləmdə artırılması istiqamətində işlər davam etdirilir: "Dağlıq Qarabağın Azərbaycanlı İcması olaraq fəaliyyətimizi iki əsas istiqamətdə qurmuşuq. Beynəlxalq aləmdə və

ölkədə işimizi intensiv şəkildə artırmağa çalışırıq. Biz erməni yalanlarını ifşa edəcəyik.

BMT, ATƏT Minsk qrupunun nümayəndələri ilə görüşlər keçirmişik. Münəqəşinin sülh yolu ilə həllindən

sonra öz doğma torpaqlarımıza geri qayıtmaq istəyirik. Zərərçəkən biz olmağımıza baxmayaraq, Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra ermənilərlə birlikdə yaşamağa hazırıq. Qurumun nüfuzunun artırılması istiqamətində Qərb və Türkiyə media nümayəndələri ilə görüşlərimiz olur".

T.Gəncəliyev bildirib ki, sosial şəbəkələrdə də gəncər bu işə aktiv cəlb olunmalıdır: "Bu proses erməni təbliğat maşınına qarşı mübarizədə öz töhfəsini verə bilər. İndi sosial şəbəkə istifadəçiləri tərəfindən çəkilən hər hansı video-çarx, audio-yazı daha effektiv olur. Gəncələri öz ideyalarını bizimlə bölüşməyə çağırıram".

Mərdəkan qalası və Tuba Şah məscidinin bərpasına başlanılacaq



Yaxın aylarda Mərdəkan qalası və Tuba Şah məscidinin bərpasına başlanılacaq. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən verilən açıqlamada deyilir ki, bir müddət əvvəl Dövlət Xidməti ilə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) arasında Böyük Mərdəkan qəsri və Tuba Şah məscidində təmir-bərpa işlərinin aparılması haqqında sənəd imzalanıb. Yaxın vaxtlarda layihə sənədləri hazırlanacaq, sonra isə həmin tarixi abidələrin bərpasına başlanılacaq. Bərpa işləri Dövlət Xidmətinin nəzarəti altında TİKA tərəfindən həyata keçiriləcək.

Bərpa işlərində yerli mütəxəssislər də iştirak edəcəklər. Bu, Azərbaycanda tarixi abidələrin TİKA tərəfindən bərpa olunması baxımından ilk layihə olacaq. TİKA ilə əməkdaşlıq bu iki tarixi abidənin bərpası ilə yekunlaşmayacaq. Əldə olunan razılaşmaya əsasən, bu sahədə əməkdaşlıq davam etdiriləcək.

Qeyd edək ki, Bakının Mərdəkan qəsəbəsində yerləşən eyniadlı qala XII əsrdə – 1187-1188-ci illərdə Şirvanşah I Axsitan tərəfindən tikilib. Axsitanın düşməni üzərindəki parlaq qələbəsi şərəfinə ucaldılmış qaladan müxtəlif vaxtlarda müdafiə məqsədilə, eləcə də müşahidə məntəqəsi, bəzi dövrlərdə isə qəsr kimi istifadə edilib. XV əsrə aid Tuba Şah məscidi isə 1481–1482-ci illərdə inşa edilib.

"Xalq qəzeti"



Paşinyanın deputatları: Moskva atılan güllələr

Belə görünür ki, Ermənistanla Rusiya arasında yeni itxıfıl mövzusu meydana gəlir. Bu günlərdə İrəvanda bəzi erməni deputatlar ortaya Moskva ilə münasibətlərə ciddi təsir edə biləcək təxribat xarakterli iki mövzu atıblar. Onların hər ikisi Nikol Paşinyanın "Mənim addımın" blokunu parlamentdə təmsil edənlər tərəfindən ortaya atılıb. Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədri Andranik Koçaryan deyib ki, 1999-cu ildə Ermənistan parlamentində törədilən terror aktı Rusiya xüsusi xidmət orqanları həyata keçirib. Və bu, artıq sübut olunub. Xatırladaq ki, oktyabrın 27-də (1999-cu il) olan həmin terror hadisəsində o zamankı baş nazir Vazgen Sarkisyan, parlamentin sədri Karen Dəmirçyan, onun iki müavini, bir nazir və üç deputat öldürülmüşdür.

Digər fikir yenə də "Mənim addımın" blokundan seçilmiş deputat, parlamentin elm, təhsil, mədəniyyət, diaspor, gənclik və idman üzrə daimi komissiyasının üzvü Narine Xaçatryan tərəfindən səsləndirilib. Həmin erməni millət vəkili Ermənistan televiziya və radio verilişləri Milli Komissiyasının sədri Tigran Akopyandən soruşub ki, Rusiya televiziyaalarının Ermənistanda translyasiyasını dayandırmaq və ya heç olmasa məhdudlaşdırmaq olarmı? Onun fikrinə görə, bir çox Rusiya KİV-i, məsələn, "Mir" və "Rossiya 1" telekanalları ermənilərə qarşı nifrət oymatmaqla məşğuldur.

Suala cavabında T.Akopyan xanım deputatla eyni fikirdə olduğunu ifadə edib. Ancaq indiki geosiyasi şərtlər daxilində bunu etməyin mümkün olmadığını deyib. Belə ki, Ermənistan zərər görə bilər. Bu dialoqa KİV maraq

göstərib. Hesab edirlər ki, əslində, məsələ bütövlükdə N.Paşinyan hökumətinin antirusiya mahiyyəti ilə bağlıdır. Yeni baş nazirin özü zaman-zaman bu kimi məsələləri cəmiyyətin diqqətinə çatdırır ki, ictimai rəyi Moskvanın əleyhinə dəyişsin, hətta imkan daxilində Kremel qarşı aqressiv əhval-ruhiyyə formalaşdırsın.

Maraqlıdır ki, bu iki informasiyaya Rusiya ekspert dairələri ciddi reaksiya veriblər. Bəziləri belə hesab edirlər ki, bütün bu addımlar İrəvan üçün çox pis qurtara bilər. Hətta hərbi ekspert Vladislav Şurigin Ermənistan-Rusiya münasibətlərinin soyumasına inanır, lakin buna sakit yanaşdığını deyir. Çünki Ermənistan Rusiya üçün "bütün mövcud olanlardan ən mənasız müttəfiqdır" (bax: Ирина Джорбенадзе. В Ереване опята решили "наехать" на Москву / "Rosbalt", 15 aprel 2019). Rusiyalı ekspert sözlərinə davam edərək vurğulayır ki, bu baş versə, Ermənistan öz geosiyasi mövqeyinə ciddi surətdə yenidən baxmalı olacaq. "Ən azından o, Azərbaycandan zəbt etdiklərini geri qaytarmalı olacaq" (bax: əvvəlki mənəbəyə).

Pərdəarxası: rəsmi İrəvanın əsl məqsədləri

Bu informasiyalar geosiyasi aspektdə maraq doğuran iki məqamı ortaya çıxarır. Onlardan biri Nikol Paşinyan komandasının zaman-zaman Rusiya əleyhinə təxribatlara əl atması ilə bağlıdır. Baş nazir özü rəsmi şəkildə Rusiya ilə müttəfiqliyin davam etdiriləcəyini bəyan etsə də, onun seçki blokundan parlamentə deputat seçilənlər bunun tam əksini sübut edən fikirlər ortaya atırlar. Biz, əlbəttə, Ermənistan parlamentində terror aktını kimin törətdiyi haqqında bir fikir bildirmirik. Bu, Ermənistan hüquq-

Ermənistan-Rusiya münasibətləri:



daha iki erməni təxribatı

Cənubi Qafqazda geosiyasi vəziyyətin sadə olmadığı haqqında ekspertlər çoxdandır ki, fikir yürüdürlər. Onlar hesab edirlər ki, bu regionda getdikcə daha təhlükəli çarilər aları risklərin təsir dairəsi də genişlənir. Belə bir gedişatın daha böyük geosiyasi məkanda yeni təhlükələr meydana gətirə bilməsi istisna deyil. Bunun olmaması üçün isə region dövlətləri proqnozlaşdırırlar, aydın və konstruktiv siyasət yeritməli, gərginlik yarada biləcək addımlar atmamalıdır. Ermənistan hakimiyyəti isə bunların heç biri ilə uzlaşmayan addımlar atmaqdadır. Məsələn, Ermənistan parlamentində Rusiyanın İrəvanı təxribat xarakterli fikirlər səsləndirilib. Moskvanın bu regiondakı imkanlarını nəzərə alsaq, görürük ki, əslində, ermənilər mövcud vəziyyəti daha da çətinləşdirirlər. Onlar həqiqət deyil, təxribat, sabitsizlik və gərginlik aktarışındadırlar. Erməni deputatlar 1999-cu ildə Ermənistan parlamentində törədilən terror aktının arxasında Rusiya xüsusi xidmət orqanlarının dayandığını deyib və Rusiya telekanallarının translyasiyasını dayandırmaq məsələsini qaldırıblar. Hər iki məsələ Moskvada əks-reaksiya doğurub. Həmin kontekstdə bir sıra geosiyasi məqamlar üzərində geniş dayanmağı lazım bildik.

mühafizə orqanlarının işidir. Lakin parlamentin daimi komissiyasının sədri ifadə edərsə ki, terroru Rusiyanın xüsusi xidmət orqanları törədib, bu, ciddi ittihamdır. Həm də həmin mövzunun niyə məhz indi ortaya atıldığı məlum deyil.

Digər tərəfdən, niyə indiyə qədər Ermənistan hakimiyyətlərinin heç biri bu barədə fikir bildirməmişdi? Xatırladaq ki, həmin terror hadisəsi baş verən günün səhəri onu Türkiyə

xüsusi xidmət orqanları ilə bağlamağa çalışdılar. Lakin bu məsələ dərhal arxa plana atıldı, çünki heç bir fakt ortaya qoyulmadı. Nə Levon Ter-Petrosyan, nə Robert Koçaryan, nə də Serj Sarkisyan bu məsələni qabartmadılar.

Lakin onların hər biri haqqında Ermənistan dövlətiyyəinə xidmət edən, vətənpərvər və səviyyəli liderlər kimi danışırırlar. Belə çıxır ki, bunların hamısı vətən xaini imiş, deyilənlər isə yalanmış.

IDEF'19

14th International Defence Industry Fair
April 30 - May 3, 2019



Türkiyə Respublikası Prezidentinin himayədarlığı ilə iki ildən bir İstanbul şəhərində keçirilən "IDEF" beynəlxalq müdafiə sənayesi sərgisi Avropanın ən böyük sərgilərindəndir. Bu sərgidə dünyanın aparıcı müdafiə sənayesi şirkətləri iştirak edərək öz məhsul və xidmətlərini təqdim edirlər. Sərgi müxtəlif xarici rəsmi heyətlərin iştirak etdiyi əhəmiyyətli platformalardan biri hesab olunur.

Müdafiə Sənayesi Nazirliyindən aldığımız məlumatda bildirilir ki, nazirlik 2009-cu ildən belə mötəbər sərgilərdə mütəmadi olaraq iştirak edir və öz məhsullarını nümayiş etdirir. Aprelin 30-dan mayın 3-dək keçiriləcək "IDEF-2019" XIV beynəlxalq müdafiə sənayesi sərgisində Müdafiə Sənayesi Nazirliyinin məhsullarının

nümayiş məqsədi ilə nazir müavinini Yəhya Musayevin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti Türkiyədə səfərdə olacaq.

Qeyd edək ki, müdafiə təyinatlı məhsulların ixracı ölkəmizin qeyri-neft

Müdafiə Sənayesi Nazirliyinin məhsulları "IDEF-2019" sərgisində nümayiş etdiriləcək

sənaye məhsulları ixracında əhəmiyyətli istiqamətlərdən biri olduğundan Müdafiə Sənayesi Nazirliyi tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq nazirliyin 2019-cu ildə müxtəlif beynəlxalq sərgilərdə iştirakı nəzərdə tutulur.

"IDEF-2019" beynəlxalq müdafiə sənayesi sərgisində Azərbaycanın milli pavilyonunda Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan əsas ixrac yönümlü məhsulların nümayiş təşkil ediləcək. Eyni zamanda, sərgidə xarici ölkələrlə hərbi-texniki sahədə əlaqələrin inkişaf etdirilməsi və yeni birgə layihələrin reallaşdırılması istiqamətində müzakirələr aparılacaq.

Sərgi çərçivəsində nazir müavinini Yəhya Musayevin Türkiyənin dövlət və hökumət nümayəndələri, sərgidə iştirak edən bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və aparıcı şirkət nümayəndələri ilə görüşləri də nəzərdə tutulur.

Sərginin gedişi ilə bağlı ictimaiyyətə əlavə məlumat verəcək.

Samirə ƏLİYEVƏ
"Xalq qəzeti"

Çindən Azərbaycana 20 min qutu hibrid ipəkqurdu toxumu gətirilib

2019-cu ildə ölkədə yaş barama istehsalının 800 tona çatdırılması ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Çin Xalq Respublikasından 20 min qutu hibrid ipəkqurdu sənaye toxumları (qrena) gətirilib.

Nazirlikdən aldığımız məlumatda bildirilir ki, ölkəyə gətirilən hibrid tut ipəkqurdu sənaye toxumlarının keyfiyyətinə nəzarətin gücləndirilməsi, cinslər üzrə toxum materialının seçiminin düzgün aparılması, yəni biləcək çətinliklərin yerində həll edilməsi məqsədi ilə Nazirliyin Təhsil və təlim şöbəsinin müdiri İmran Cümşüdoğ, Qax Damazlıq İpəkçilik Stansiyasının direktoru Əkrəm Fətəliyev, Zərdab Rayon İcra Hakimiyyəti başçısının müavini Parvin Mahmudova və "Azəripak" MMC-nin direktoru Nizami Qəribov 16-23 aprel

tarixlərində Çin Xalq Respublikasına ezam olunublar. Səfər çərçivəsində nümayəndə heyəti Şəndon əyalətində fəaliyyət göstərən super elit, elit, hibrid ipəkqurdu toxumu istehsalı müəssisələrinin fəaliyyəti, maddi texniki bazası ilə yaxından tanış olub və yeni intensiv üsulla salınmış tut plan-tasiyalarına baxış keçirilib. Qeyd edək ki, bu şirkətlərin istehsal etdiyi ipəkqurdu toxumlarının bir hissəsi yerli tələbat üçün istifadə edilir, qalan hissəsi isə Özbəkistan, Tacikistan və Azərbaycana ixrac edilir. Plana uyğun olaraq Çin Xalq



Respublikasından 20 min qutu yüksək keyfiyyətli, məhsuldar hibrid ipəkqurdu sənaye toxumları nümayəndələr tərəfindən yerində seçilib, onların iştirakı ilə qablaşdırılıb və hava nəqliyyatı vasitəsi ilə aprelin 23-də ölkəmizə gətirilib.

Ölkəyə gətirilən toxumların 16 875 qutusu Qax Damazlıq İpəkçilik Stansiyasında, 3125 qutu isə Zaqatala, Balakən və

Ucar rayonlarında fəaliyyət göstərən kumçular tərəfindən inkubasiyaya qoyulub. Inkubasiyadan əldə olunmuş ipəkqurdularının may ayının birinci on günlüyünə qədər müvafiq rayonların kumçularına bölgü əsasında paylanılması nəzərdə tutulub.

Samirə Əliyeva,
"Xalq qəzeti"

haqqında deyilənlər də hökumət dəhlizlərindəki təxribatçı ab-havadan xəbər verir. Çünki bunun mümkün olmadığını hamı bilir. Ermənistan KTMT-nin və Aİ-nin üzvü kimi belə bir addım ata bilərmiz? Onda ona sual edərlər ki, Dağlıq Qarabağ məsələsinə gəldikdə, rus əsgərinin Ermənistanı müdafiə etməsinə borc kimi təqdim etməyə çalışsın, Rusiya KİV-ini isə qəbul etmərsən? Ən tutarlı arqument isə ondan ibarətdir ki, Rusiya KİV-i qətiyyəti antierməni mövqeyi tutmayıb və tutmur. Əksinə, şimal qonşumuzun media qurumları azərbaycanlılara qarşı qərəzli mövqeləri ilə seçiliblər. Son zamanlar isə bu vəziyyət bir qədər dəyişib və obyektiv yanaşmalar artıb. Ermənilər isə o qədər şıltaq olublar ki, həqiqəti dəyənləri antiərməni mövqe tutmaqda ittiham edirlər. Əslində, onlar özləri kim olduqlarını əyani nümayiş etdirirlər. Yeni şərböhtən atmırsansa, doğru danışsansa, antiərməni mövqedənsən. Bəli, elədir!

İkinci geosiyasi məqam ondan ibarətdir ki, Vladislav Şurigin faktiki olaraq bəyan edir ki, Dağlıq Qarabağ Rusiyanın ciddi yarıdımı ilə zəbt edilib və əgər Moskva çəkilsə, həmin ərazini Azərbaycan sürətlə azad edə bilər. Bu da ermənilərin hərbi gücü ilə bağlı mifə zərbə olmaqla yanaşı, onu da ifadə edir ki, Moskva mövqeyini dəyişə bilər. Dolayısı ilə Ermənistan son dərəcə çətin vəziyyətə düşmüş olur. O, nə Rusiyaya qarşı çıxsa, nə də geosiyasi olaraq Qərbə yaxınlaşsa bilər. Moskva buna qətiyyəti imkanı vermez. Kreml istənilən zaman ermənilərin ipini istədiyi qədər çəkmək iqtidarındadır.

Onda bəs Ermənistanın bu cür addımlarının nə kimi geosiyasi nəticələri ola bilər? Rəsmi İrəvan regionda vəziyyəti mürəkkəbləşdirir, qeyri-müəyyənlili artırır. Səbəbi də

odur ki, özünün illərdir işlətdiyi cinayətləri ört-basdır etsin. Əgər regionda beynəlxalq hüquq möhkəmlənsə, sabit vəziyyət yaranarsa, onda həqiqətlər aydınlaşar. Bu halda isə Ermənistan özü üçün çox çətin olan suallara cavab verməli olacaq. Burada geosiyasi qeyri-müəyyənlilik yüksək olduqda isə böyük dövlətlər əsasən bir-biri ilə mübarizə apararaq üstünlüyü əldə etməyə çalışsınlar. Bununla su bulanıq qalacaq və Ermənistanın işğalçılıq siyasəti özü üçün əlverişli mühit əldə edəcək.

Digər tərəfdən, Ermənistan regiondakı qonşularına qarşı təxribatçı addımlar atmaqdadır. Burada məqsəd real mənzərəni təhrif edərək, diqqəti əsas təhlükə ocağından yayındırmaqdır. Guya, Ermənistan həmişə təcavüz qurbanı olub. Əvvəlcə Azərbaycan və Türkiyə on "hücum edib", ancaq "güclü Ermənistan ordusu" qalib gəlib. Sonra isə Rusiya xüsusi xidmət orqanları "erməni demokratiyasını" zərbə vurub. Baxın, necə bir mənzərə alınır: yüz il əvvəl "soyqırımı", sonra Azərbaycanın "təcavüzü" və eyni zamanda, Rusiya xüsusi xidmət orqanlarının "terroru"! Lakin Ermənistan bütün bunlara tab gətirərək, regionda "söz azadlığı", "demokratiya" və "barışın" təmsilçisidir! Qərbin bir sıra təşkilatları təcavüzkar, antidemokratik, vassal, forpost Ermənistanı məhz bu obrazda da təqdim etməyə çalışır.

Deməli, real olaraq, bütövlükdə, Cənubi Qafqaz yeni səviyyədə ermənilərin və onların havadarlarının siyasi, geosiyasi, ideoloji və informasiya təxribatı ilə üzəlişib. Təbii ki, bu yaramazlığa əvvəl-axır son qoyulmalıdır. Belə olmasa, erməni yaramazlığı dağdıcıdır ünsür kimi daha böyük geosiyasi məkanda kaos yarada bilər!

“Azərbaycan məktəbi” – 95

Ulu öndər Heydər Əliyevin müəllifi olduğu təhsil islahatları 16 ildir ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu müddətdə ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısı, qəbul olunan dövlət proqramları milli təhsilimizin inkişafına güclü stimül yaratmışdır.

Azərbaycanda təhsillə bağlı ixtisaslaşmış mətbuat orqanlarında milli təhsilimizin nailiyyətləri, problemləri öz dolğun əksini tapmışdır. “Azərbaycan məktəbi”, “Təhsil” jurnalları, “Azərbaycan müəllimi” qəzeti təhsilimizin əsl tribunasına çevrilmişdir.

Doxsan beş illik yubileyini qeyd etdiyimiz “Azərbaycan məktəbi” jurnalı şərafli bir tarixi yol keçmişdir. Yubiley münasibətilə jurnalın baş redaktoru Rahil Nəcəfə müsahibəni təqdim edir.

– *Rahil müəllim, əvvəla yubiley münasibətilə sizi və kollektivinizi təbrik edirik. Jurnalın məramı barədə fikirlərinizi bilmək maraqlı olardı...*



mümkündür. Jurnalın www.journal.edu.az saytı yaradılmış və həmin sayt vasitəsilə dünyanın hər yerindən məqalələrin qəbul edilməsinə başlanılmışdır. Jurnalın “Azərbaycan Journal of Educational Studies” adı ilə dünyaya çıxması, eyni zamanda, elm və təhsilimizin dünya arenasına uğurlu inteqrasiyasına sübutdur.

Onu da xatırladaq ki, jurnal artıq dünyanın nüfuzlu elmi bazalarında özünü yer tutmaqda davam edir və “Web of Science” elmsimmetrik bazasına daxil olmağa çalışır.

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən də tanınan jurnalda respublikamızın hər yerindən pedaqoqlar və tədqiqat işi aparən doktorantlar, magistrlar və professorlar elmi məqalələrini göndərirlər.

“Azərbaycan məktəbi” pedaqoji fikrimizin yayılması, təbliği üçün bir vasitədir. Azərbaycan dilindən əlavə rus və ingilis dillərində də məqalələr dərc olunur. Jurnalın “Советская педагогика”, “Народное образование” (Belarus), “Учительская газета”, “Народная асвета” (Беларусь), “Енагарты” (Qırğızistan), “Совет мектеби” (Özbəkistan), “Совет мектеби” (Tataristan), “Школа да тэховёба” (Gürcüstan), “Раденская школа” (Ukrayna) “The Journal of Academic Social Science” (Türkiyə)



www.journal.edu.az saytının da rolu da-nılmazdır. Saytda yeni məqalələrlə yanaşı, jurnalın mövcud olduğu dövrlər ərzində çap edilmiş məqalələrin də arxivə yerləşdirilir. 95 illik fəaliyyətin, eləcə də əlavə buraxılışları ilə birlikdə on minlərlə məqalənin elektron fondu respublika elmi ictimaiyyəti, pe-

“Saxta erməni soyqırımı” mövzusunda konfrans

Bakı Slavyan Universitetində (BSU) “Turan” Araşdırma Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə “Saxta erməni soyqırımı” mövzusunda konfrans keçirildi. Konfransın əvvəlində iştirakçılar ümummilli lider Heydər Əliyevin BSU-nun foyesində yerləşən büstü önünə gül dəstəsi düzdülər.

Konfransı giriş sözü ilə açan BSU-nun elmi işlər üzrə prorektor, professor Rafiq Novruzov illərdir mənfur ermənilərin dünya ictimaiyyətinə “erməni soyqırımı” kimi tanıtıqları saxta tarixin gənc nəslə düzgün öyrədilməsinin əhəmiyyətindən danışdı. Bildirdi ki, tarix boyu ermənilərin türk torpaqlarında məskunlaşması, türk xalqlarına qarşı törətdikləri soyqırımı aktlarının araşdırılıb beynəlxalq ictimaiyyətə təqdim edilməsi aktual məsələdir.

“Turan” Araşdırma Mərkəzinin sədr müavini Cavid İsmayıl “Saxta erməni soyqırımı” mövzusunda geniş məruzə ilə çıxış etdi. O, bir əsrdən artıq dövrdə ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı hadisələrindən, erməni terrorunun tarixindən və çağdaş dövrümüzdə keçən əsrin 90-cı illərində ermənilərin ərazilərimizin bir hissəsini işğal etməsindən ətraflı bəhs etdi. Təşkilat sədri ermənilərin əsaslı olmayan saxta soyqırımı iddialarının ifşa edilməsi və XX əsrin əvvəllərində Osmanlı imperiyasında baş vermiş hadisələrdə silahlı ermənilərin Anadoluda gəcnəhsiz insanlara qarşı etdikləri qatliamların fakt və sənədlərlə dünyaya çatdırılmasının vacibliyinə toxundu. O,



hər bir azərbaycanlının öz tarixini dərinlənə bilməyə borclu olduğunu vurğuladı.

Milli Məclisin deputatı Adil Əliyev erməni yalanlarına qarşı mübarizə aparməğın əhəmiyyətinə toxundu və bildirdi ki, qondarma erməni soyqırımı ilə bağlı əsl həqiqətləri dünyaya çatdırmaq və onları ifşa etmək üçün davamlı mübarizə aparılmalıdır və parlament də bu istiqamətdə işlər görür.

Türkiyə Cümhuriyyətinin Azərbaycanı fəvqəladə və səlahiyyətli səfərlərinin təhsil müşaviri Mahmud Ağırman XIX əsrdə Türkiyənin Ərzurum bölgəsində silahlı ermənilərin türklərə qarşı törətdikləri dəhşətli soyqırımından və günahsız insanların hənsi işğəncələrlə qətlə yetirilməsindən söz açdı.

Azərbaycan Türkiyə İş Adamları Birliyin (ATİB) sədri Camal Yangın türk xalqlarının düşməne qarşı mübarizədə iş, fikir və dil birliyinin önəmini qeyd etdi. O, Azərbaycanın müharibə şəraitində yaşamasına baxmayaraq, güclü bir dövlətə çevrildiyini, istər

iqtişadi-siyasi baxımından, istərsə də təhsil baxımından bir çox dünya ölkələrindən irəlində olduğunu vurğuladı. “Bütün sahələrdə inkişafın yolu Vətən sevgisindən keçir”–deyan Camal Yangın gəncləri informasiya müharibəsində fəal olmağa səslədi.

“Turan” Araşdırma Mərkəzi idarə heyətinin üzvü, sosioloq Əhməd Qəşəmoğlu, tarixçi alim Telman Nüsrətoğlu, Əməkdar jurnalist Şəlalə Həsənova çıxışlarında qondarma erməni soyqırımının heç bir məntiqi əsasının olmaması haqqında danışdılar.

Sonda “Tarixini unutma-erməni terrorizminin tarixi” adlı film nümayiş etdirildi.

Əfsanə BAYRAMQIZI, “Xalq qəzeti”

Azərbaycan təhsilinin möhtəbər salnaməsi

– “Azərbaycan məktəbi”

(“Азербайджанская школа”) jurnalının 95 ili tamam olur. Azərbaycan Respublikası Təhsil Nazirliyinin elmi-nəzəri və pedaqoji jurnalı olan “Azərbaycan məktəbi” Azərbaycan pedaqoji fikrinin formalaşmasında əsas mətbuat orqanlarından biri hesab edilir.

Ölkəmizdə ən uzunömürlü pedaqoji mətbuat orqanı sayılan jurnal 1924-cü ildən indiyə qədər pedaqoji fikirlərin, qabaqcıl təcrübənin, innovasiyaların və texnologiyaların təbliğatçısı kimi fəaliyyət göstərmişdir. Öz ətrafına təcrübəli pedaqoqlar toplayan bu jurnalın adı həmişə öncüllər sırasında çəkilmiş, təhsil sistemimizin yaradılmasına və inkişaf etdirilməsində ən çəvik və etibarlı mətbuat orqanı kimi tanınmışdır. “Azərbaycan məktəbi” milli təhsilimizin tarixi salnaməsidir. Onun səhifələrində ölkəmizin görkəmli pedaqoqları Mehdi Mehizadə, Əhməd Seyidov, Mərdan Muradxanov, Hüseyn Əhmədov, Əjdər Ağayev, Nuraiddin Kazimov, Yusif Təlibov, Əliheydər Həşimov və digər elm, sənət adamları, maarifçilər çıxış etmiş, təhsilimizin uğurları, inkişaf yolları haqqında pedaqoji ictimaiyyətə dəyərli fikir və təkliflərini çatdırmışlar.

Hazırda “Azərbaycan məktəbi” jurnalı təhsil naziri Ceyhan Bayramovun diqqət və qayğısı ilə yeni dizaynda nəşr edilir.

Jurnalda ulu öndərin milli təhsilimizlə bağlı fikir və tövsiyələrinə, Prezident İlham Əliyevin sərəncamları ilə qəbul olunan

müvafiq dövlət proqramlarına mühüm önəm verilir.

– *Bəs jurnalın keçdiyi yolla bağlı nə deyə bilərsiniz?*

– Bu elmi pedaqoji jurnal 1924-cü ildən nəşr olunur. Həmin il “Yeni məktəb”, 1930-cu ildən “Müəllimlə kömək”, 1943-cü ildən “Azərbaycan məktəbi” adı ilə çıxmışdır.

1990-cı illərin əvvəllərində “Azərbaycan məktəbi” jurnalı bir sıra problemlərlə üzləşdi. Nəşrin bağlanması qəbulu tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizdə bəzərlən olan sabitlik və davamlı inkişaf kursu sayəsində təhsilin bütün sahələrində olduğu kimi, pedaqoji mətbuat orqanlarının, o cümlədən də “Azərbaycan məktəbi” jurnalının normal fəaliyyət göstərməsinə imkan və şərait yaradıldı.

Onu da demək lazımdır ki, jurnalın baş redaktorları müxtəlif illərdə təcrübəli təhsil işçiləri Mustafa Quliyev, Abbas Sultanov, Mikayıl Rəhimli, Pənah Qasimov, İsmayıl Qasimov, Rüstəm Hüseynov, Lalazar Mustafayeva, Ə.M.Qafarlı, Rüstəm Hüseynov, Əkbər Mirzəyev, Əjdər Ağayev, Zəhra Əliyeva və Nəcəf Nəcəfov olmuşlar.

– *Jurnalın xarici ölkələrlə əlaqəsi varmı?*

– “Azərbaycan məktəbi” həm də “Azərbaycan Journal of Educational Science” adı ilə beynəlxalq jurnal olaraq çıxır. Onun səhifələrində Türkiyə, Rusiya, Ukrayna, ABŞ, Yeni Zelandiya, Çin kimi ölkələrdən olan müəllimlərin yazılarına rast gəlmək

və digər qəzet, jurnallarla sıx əlaqəsi olmuşdur.

– *Bu gün əsas diqqət yetirilən sahələr barədə nə deyərdiniz?*

– Jurnal öz səhifələrində yeni tipli məqalələrin, ali və orta ixtisas təhsili ocaqlarının, yaradıcı müəllimlərin təcrübəsinin ümumiləşdirən məqalələrə geniş yer ayırır, təhsil sahəsində inkişaf etmiş ölkələrin qabaqcıl təcrübəsinə və beynəlxalq əlaqələrə dair materialları oxuculara çatdırır.

Jurnalda yer alan “Təhsil siyasəti”, “Pedaqogika”, “Metodika”, “Kurikulum”, “Psixologiya”, “Təhsil tarixi”, “Beynəlxalq təcrübə”, “Təhsil texnologiyaları” rubrikalarının hər biri Azərbaycan və dünya təhsilinin qabaqcıl ənənələrini əks etdirir. Burada “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiya-sı”, “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” kimi konseptual sənədlər, Azərbaycan təhsilində son dövrlər həyata keçirilən gənşimçiyaslı islahatların nəticələrinin elmi mahiyyətini, beynəlxalq təcrübənin tətbiqi imkanlarını və s. əhatə edən zəngin tədqiqat faktları öz əksini tapır.

Məqalələrin daha rahat axtarışı və istinad sistemini təmin etmək məqsədilə “DOI” (digital object identifier) nömrələri alınır. Bu isə müəllimlərin məqalələrinin dünya kitabxanalarının, indeks qurumlarının istinad bazasına olmasına imkan verir. Bu, elmi əlaqələrin genişlənməsi, qlobal elm, təhsil mühitinə inteqrasiya olunmaq baxımından da çox önəmlidir. Jurnalın

dağoqlar, tədqiqatçılar, məktəb müəllimləri üçün böyük töhfə olacaq.

– *Gələcək planlarınız barədə nə deyərdiniz?*

– Təhsil Nazirliyinin tövsiyəsi ilə 2018-ci ildən jurnalda məqalələrin işlənməsi və qəbulu, tərtibat və dizayn sahəsində yeni standartlar tətbiq olunur. Başqa sözlə desək jurnal beynəlxalq elmi standartlarla indeksləşir və öz ənənələrinə sadıq qalaraq maarifçiliyə, fundamental elmi istiqamətə, innovativlik təməylə xüsusi diqqət yetirir.

Hazırda ResearchGate, Index Copernicus, Google Scholar, CiteFactor, DOAJ, Indeks Copernicus International, Idealonline, COPE indekslərinə sahib olan jurnalın yaxın gələcək üçün hədəfi nüfuzlu elmi bazaların – SCOPUS, Web of Science-nin istinad bazasına, həmçinin pedaqogika sahəsində nüfuzlu elmi məqalələrin bazası sayılan “Social Science Citation”ın siyahısına düşməkdir. Bu hədəfə çatmaq üçün isə qarşıda duran vəzifələrdən ən mühümünü beynəlxalq standartlara cavab verən, Azərbaycanı və dünyada tanınan alimlərin, zəngin pedaqoji təcrübəyə malik olan müəllimlərin elmi məqalələrinin çapına nail olmaqdır.

Müsahibəni apardı: **M.MÜKƏRRƏMOĞLU,** “Xalq qəzeti”

Nəsimi “İslam”ının haradan başlayıb, harada bitdiyini söyləmək müşküldür

Adını klassik Azərbaycan ədəbiyyatına qızıl hərflərlə yazdırmış, böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin bu il 650 illiyi qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu ilin “Nəsimi ili” elan olunması ilə bağlı sərəncam imzalamışdır. Biz də öz növbəmizdə bu ilə töhfə olsun deyə, Almaniyada yaşayan tanınmış Nəsimişünas alim, filologiya üzrə elmlər doktoru Maykl Reynhardla müsahibə olduq. Söhbətimizi təqdim edirik.

– *Cənab Reynhard, necə oldu ki, böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsimi haqqında araşdırmalara başladınız?*

– İstanbulda olarkən Nəsimi yaradıcılığı ilə bağlı məqalə yazmaq üçün İngiltərədən təklif gəlmişdi. O məqaləni yazmaq, Nəsimini öyrənmək üçün zaman lazım idi və sonra onu araşdırdım. Nəticədə bu barədə məqalə yazdım. Sonradan mən doktorluq işi yazmaq üçün Avropada az tanınan bu şəxsiyyət haqqında araşdırma apardım. Beləcə, Azərbaycan ədəbiyyatı tarixində mühüm yeri olan Nəsimi haqqında doktorluq işimi yazmağa başladım.

– *Nəsimi haqqında danışarkən hər kəsin gözlünü qarşısında əqidəsi uğrunda canını fəda edən, dövrünün insanlarını öz parlaq zəkası ilə qabaqlayan mütəfəkkir canları. Bəs sizin fikrinizə, Nəsimi poeziyasında, əsasən, nəyi asılımaq istəyirdi, onun təliminin əsas məqsədi nə idi?*

– Nəsiminin əqidəsi uğrunda həlak olması barədə müxtəlif fikirlər var. Bunu dəqiq deyə bilmərəm. Amma bir məsələni diqqətinizə çatdırmaq istəyirəm. Məsələn, Nəsiminin həyatı barədə ən təfərrüatlı məlumat verən XV əsr ərəb tarixçilərinin biri, Hələbədə yaşamış Sibt əl-Əcəmidir. O, “Künüz əz-zəhəb” adlı əsərində yazır ki, Nəsimi məhkəmədə olarkən ittiham edilməsinə səbəb olan sözlərin onun tərəfindən deyildiyini inkar edib.

Qısa xatırlatma:

Maykl Reynhard Hess 1967-ci ildə Almaniyanın Offenbax am Main şəhərində anadan olmuşdur. Frankfurtdakı Yohan Volfqanq Höte adına Universitetdə yeni tarix, yunan tarixi, islamşünaslıq və türkologiya ixtisası üzrə təhsil alıb. Berlin Azad Universitetində “İmadəddin Nəsimi irsi” fundamental araşdırmasını apararaq 2005-ci ildə doktorluq dissertasiyası müdafiə edib. M.Reynhard 130-dan çox elmi məqalənin müəllifidir. O, həmçinin klassik Şərq poeziyasından tərcimələr edir. Araşdırmaçının ölkəmizlə bağlı bir neçə kitabı vardır. Bunlardan ən əsası araşdırdığı Nəsimi irsi haqqında olan “İlah-insanın dili. İmadəddin Nəsiminin

Türk divanının araşdırması (Die Sprache des Menschengottes. Untersuchungen zu Imad ad-Din Nəsimis (fl. ca. 1400) türkischem Divan)” adlı əsərdir. Bu əsərdə elmi təhsilin başlıca fokusunu Nəsiminin türkçə yazılmış əsərlərinin dil xarakteristikasıdır. Araşdırmada türk dili xüsusi qeyd edilir.

Alimin Azərbaycanca bağlılığı və xoş münasibəti bununla bitmir. O, həmçinin “Ermənistan və Azərbaycan arasında Dağılıq Qarabağ münasibəti” adlı kitabın da müəllifidir. Həmin kitab 2016-cı il aprel döyüşlərindən sonra qələmə alınmışdır.

Hazırda Maykl Reynhard Hess Berlin və Gießen şəhər universitetlərində türkologiya



kafedrasında çalışır. O, Azərbaycan, Türkiyə, özbək, başqır və tatar türkcələrini bilir.

böyük şair kimi təbliğ olunurdu. Amma sonradan məlum oldu ki, Nəsimi heç də dinə, inanclara qarşı deyilmiş. O, həttə Seyyid Əli, Seyyid Hüseyni təxəllüsləri ilə şeirlər yazıb. Araşdırmalarınızda Nəsiminin dini dünyagörüşü haqqında hansı qənaətlə gəlmisiniz?

– Nəsiminin, demək olar ki, əksər şeirlərində Qurandan, hədislərdən və s. kimi İslam mövzularından sitatlər var. Bu baxımdan “şerləri antiislamlıq” ruhunda idi deyilməsi düzgün deyil, çünki hər qəndərlə İslam ənənəsindən nümunələr var. Lakin Nəsimi “İslam”ının haradan başlayıb, harada bitdiyini söyləmək, mənəcə, müşkül bir işdir. Ümumiyyətlə, Nəsimi şeiriyyəti xaricində də bu çətin bir problemdir. Asan bir iş olsaydı, İslam dünyasında şiə-sünni fərqi, bu qəder məzhəb, bu qəder səs-küylü mübarizələr olmazdı.

Əlavə olaraq, Nəsiminin bu misrasına bir qulaq asın: “Aşiq qatında İslam ilə küfr bərdi”. İndi “İslam” ilə “küfr” bir olsa, bəs harada “İslam”, harada da “küfr” olsun? Bu yerdə bir də görü bilirik ki, Nəsimi fəvqəl ince, dərin fikirlər şairdir. Onun fikirlərini, mənəcə, sadəcə olaraq “hə”-“yox”, “İslam”-“antiislamlıq”, “İslam”-“küfr” kimi ikili ziddiyyətlərə döndərmək yanlış

neticələrə gətirib çıxarar.

– *Nəsiminin poeziyasının ideya və aspektləri Avropa klassik və müasir fəlsəfi fikrə təxminən hansı cərəyanla uzlaşa bilər?*

– Nəsiminin ustadı olan Fəzlullah Akrabadinin (Nəsimi) (1340-1394) fikirlərinin bir mənbəyi Mövləna Cəlaləddin Rumi (1203-1270). Rumi isə İbn əl-Ərəbinin (1165-1240) və Şəms Təbrizinin (1185-1248) sufiiliyindən təsirlənib. Şərqşünaslar İbn əl-Ərəbinin də Plotindən (203-270) ilham aldığını deyirlər. Ümumiyyətlə, İslam sufiiliyinin və Avropa fəlsəfəsinin birbaşa münasibəti var. XIV əsrin əvvəllərində Avropa ilə İslam ölkələrinin mədəniyyət sahəsində çox dərin və zəngin münasibətlər olub. Üstəlik, Avropada da orta əsrlərdə Hürufiliyə bənzəyən və onunla ortaq mənbələri olan cərəyanlar olub, məsələn Qabbala.

– *Nəsimi fəlsəfəsində bu gün akademik çevrələrdə qəbul olunan elmi təzislərə hər hansı bir işarə varmı? Daha doğrusu “Ay ilə, Günəş yerin heyranıdır, Zulf ilə ənəbər saçın tərzanıdır, Çün Nəsimi dünyanın sultanıdır, Dövr onun, dövrən onun dövranıdır”. Burada tutaq ki, hər hansı*

astronomik qeydlər ola bilərm?

– Bəlkə də ola bilər, çünki Nəsimi poeziyası, fəlsəfəsi çox dərinidir. Lakin bu sahə ilə astronom bağlatıları barədə bir şey deməyim çətinidir.

– *Məndə sığar iki cahən, mən bu cahana sığmazam” qəzəlində iki cahən və ya “gövharı laməkən mənəm, kövnu məkana sığmazam” – deməklə Nəsimi hansısa biza məlum olmayan hansısa dünyanı, özünü və ya məchul qüvvəni nəzərdə tuturmu?*

– Nəsimi bizə necə başa düşmək lazım olduğunu izah etmədiyindən bu cür misralara şəxsi qənaətimizi gətirməyə ehtiyacımız var. Hər halda bu cür misraların və qəzəllərin dərin mənası var. “Mən” ilə kimi göstərdiyini dəqiq demək çətinidir. Bu mən Allahdır, inandırırmı? Yuxarıda insan məninin və Allahın “vahid” olduğunu oxumuşuq, bəs ikisi də ola bilərm? Və ya, bəlkə heç biridir, nə budur, nə o. “Məndə sığar iki cahən...” qəzəlini mən ele başa düşürəm ki, burada bizim görə bilmədiyimiz “dünya”dan söhbət gedir, ikinci bir cahandan. Məna elə gəlir ki, Nəsimiyə görə o, axirət dünyası barədə danışır.

– *Nəsiminin edamı ilə bağlı yanaşmalarınız maraqlıdır. Çünki bezi alimlər onun edam olunmadığını söyləyirlər. Və başqa Nəsimi adı şairlərin olduğu və gerçək İmadəddin Nəsimi ilə səhv salınması barədə də eşidirik...*

– Mən təkcə, tarixi mənbələrə baxa bilerəm. Məsələn, Sibt əl-Əcəmi Nəsiminin edam olunduğunu aydın-aşkar bütün təfərrüatları ilə yazır. Çağdaş Nəsimişünasların çoxu da Nəsiminin edamını fakt kimi göstərir. Digər Nəsimilərə gəlincə, onları İmadəddin Seyyid Əli Nəsimi ilə dəyişik salmaq olmaz. Necə ki, Şirvanşah İbrahim Osmanlı sultanı İbrahimlə...

– *Son olaraq, Nəsimi haqqında elmi müstəvidə daha nə kimi planlarınız olduğunu bilmək maraqlıdır...*

– 2019-cu ilin “Nəsimi ili” elan olunması münasibətilə bu böyük mütəfəkkir barədə geniş məzmunlu bir elmi məqalə və ya kitab nəşr etdirməyi planlaşdırıram.

Söhbətlaşdı: **Anar TURAN, “Xalq qəzeti”**



Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində görkəmli kinorejissor, Xalq artisti, professor Tofiq İsmayilovun 80 illik yubiley gecəsi keçirilmişdir. Tədbirdə Mədəniyyət Nazirliyinin aparat rəhbəri Fikrət Babayev, rəsmi qonaqlar, mədəniyyət, elm xadimləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Tədbiri Milli Məclisin deputatı, akademik Rafael Hüseynov açaraq Tofiq İsmayilovla bağlı xatirələrini danışmışdır. Bildirmişdir ki, görkəmli sənətkar həyata çox bağlı və arzu-larla yaşayan bir şəxs olub. O, Türkiyənin İstanbul şəhərində, Memar Sinan Universitetində çalışdığı vaxtlarda Türkiyə və Azərbaycan mədəniyyətinin təbliğ edən mühüm layihələr, tədbirlər həyata keçirib.

Sonra Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxış etmişdir: “Tofiq İsmayilovu gənclik illərindən tanıyırdım. Alivə dost idi. Onun haqqında fikirləşəndə düşündürəm ki, bən son dünyada nə etməli idisə, bir Azərbaycan ziyalısı, bu bir sənətkar nə etməli idisə və bir ailə başçısı nə etməli idisə, Tofiq İsmayilov hamısını edib. Yəni bir insan kimi yaşadı, sənətkar kimi gözəl filmlər çəkdi. Bir yazıçı kimi həyatı kitablar yazdı. Müəllim kimi neçə-neçə tələbə yetişdirdi. Gözəl ailə qurdu və dünyaya üç gözəl qız balasını gətirdi. Nəhayət, nəvəsinin toyunu gördü...”

Xalq yazıçısı kinorejissorun Türkiyə həyatı ilə bağlı da danışmışdır. Qeyd etmişdir ki, görkəmli sənətkar Türkiyənin Azərbaycanla mədəni yaxınlıqmasında çox böyük xidmətlər göstərmiş. O çalışdığı ki, Türkiyədə Azərbaycan sənətinə, musiqisinə, kinოსuna və ədəbiyyatına daha yaxından tanışılar. Ona görə də o, Türkiyədə Azərbaycanda sevilirdi qədər, bəlkə də bir az çox tanınır və sevilir...”

Türkiyənin Azərbaycandakı səfərlərinin mədəniyyət müşaviri İrfan Çiftçi çıxışında T.İsmayilovu dəyərli insan, peşəkar rejissor kimi xarakterizə etmişdir.

Tədbirdə daha sonra Baki Xoreografiya Akademiyasının rektoru, professor Timuçin Əfəndiyev, kinorejissor, Əməkdar incəsənət xadimi Cəmil Quliyev, Əməkdar artist Ötəm İsgəndərov və başqaları çıxış edərək sənətkarla bağlı xatirələrini bölüşmüşlər.

Mərhum sənətkarın ailəsi adından qızı Sevinc İsmayilova çıxış edərək tədbirin təşkilatçılarna və iştirakçılara minnətdarlığını bildirmişdir.

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

Xarici xəbərlər

ABS

Təqdimat vaxtı açıqlanıb



Amerika kino akademiyasının "Oskar" kino mükafatının növbəti 92-ci təqdimat mərasimi 2020-ci il fevralın 9-da Los-Anceles şəhərindəki "Dolby Theatre" teatrında keçiriləcək. Mərasimin 25 ölkədə canlı yayımlanacağı gözlənilir. Təşkilatçılar reqlaməntə bir sıra dəyişikliklər ediləcəyini açıqlayıblar.

Məlumatı BBC yayıb.

Hindistan

Ən çox mütaliə edən xalq



Dünyanın ən çox kitab oxunan 10 ölkəsi arasında Asiyanın 6, Avropanın isə 4 ölkəsi təmsil olunur. Bildirilir ki, siyahıya vətəndaşları orta hesabla həftədə 10 saat 42 dəqiqə mütaliə edən Hindistan başçılıq edir. İkinci yeri Tailand (9 saat 24 dəqiqə) tutur. İlk üçlüyü Çin (8 saat) tamamlayır.

Qeyd edilir ki, dünyada ən çox oxunan kitabların reytingində isə birinci yeri "Qurani-Kərim" tutur. Xəbəri "Anadolu" verib.

İsveç

Alimlərin tədqiqatı

İsveç alimləri kişilərdə vaxtsız ölümün səbəbini araşdırıblar. Belli olub ki, kişilərdə ürək döyüntüsü normal vəziyyətdə dəqiqədə 75 dəfə olmalıdır. Lakin bundan az olduğu təqdirdə ürək-damar sistemi xəstəliklərinin yaranması riski artır və vaxtından əvvəl ölüm halı baş verir. Məlumatı görə, tədqiqatda 798 nəfər iştirak edib.

Məlumatı "Medicaexpress" yayıb.

Livan

Batmış gəmilər tapılıb



Livanlı dalgıçlar qədim Finikiyanın Tır şəhərinin yerləşdiyi buxtada 11 batmış gəmi aşkarlayıblar. Dalgıç qrupunun rəhbəri Məhəmməd Saruci bildirib ki, gəmilər Makedoniyalı İskəndərin donanmasına məxsusdur. Cənubi Livanın qədim abidələr departamentindən isə bildirilib ki, gəmilər Finikiyaya da məxsus ola bilər. Hazırda araşdırma aparılır və gəmilərin həqiqətən də Makedoniyalı İskəndərin donanmasına aid olub-olmadığı dəqiqləşdirilir.

Xəbəri "Zik.ua" verib.

İngiltərə

Ən erkən qol

İngiltərə Premyer Liqasında yeni rekord qeydə alınıb. Bildirilir ki, "Southampton" futbol klubunun hücumçusu Şeyn Lonq "Uotford"la qarşılaşmanın 8-ci saniyəsində fərqlənməklə çempionat tarixində vurulmuş ən erkən qol müəllifi kimi tarixə düşüb. Qeyd edək ki, bundan əvvəlki göstərici "Tottenham"-in sabiq müdafiəçisi Ledli Kinqe (10-cu saniyə) məxsus idi.

Xəbəri "Futbolhd.ru" verib.

Hazırladı: Elçin ABBASOV, "Xalq qəzeti"

Jan-Klod Yunker: Aİ Ukraynanın suverenliyini dəstəkləməkdə davam edəcək

Avropa Komissiyasının sədri Jan-Klod Yunker Vladimir Zelenskini Ukraynada prezident seçkilərində parlaq qələbə münasibəti ilə təbrik edib. Bu barədə "Euronews" agentliyi məlumat yayıb.

Avropa İttifaqının (Aİ) rəsmisi Ukraynadakı seçkilər barədə deyib: "Ukrayna xalqı bütün seçki prosesi ərzində demokratiya və qanunun aliliyinə bağlılığını nümayiş etdirdi. Aİ bundan sonra da Ukraynanın suverenliyini və demokratik islahatları dəstəkləməkdə davam edəcək.

Jan-Klod Yunker sonra vurğulayıb ki, Ukraynada seçkilərin mürəkkəb siyasi, iqtisadi, ölkənin ərazi bütövlüyünə ciddi təhdid ya-

randığı bir şəraitdə keçdiyini nəzərə alaraq, prosesi ciddi uğur kimi qiymətləndirmək lazımdır.

Avropa Komissiyasının sədri özünün Twitter səhifəsində qeyd edib ki, Ukrayna dövlətinin yeni başçısı Aİ-nin dəstəyinə güvənə bilər. Belə ki, Ukraynanın milli təhlükəsizliyi Brüssel üçün önəm daşıyır.

Bu arada Avropa Komissiyasının sözcüsü Maja Kocijancic ABŞ-ın İrlandan neft idxal edən ölkələrə tətbiq

olunan güzəştin müddətini artırmaması ilə bağlı qərarından təəssüfləndiyini bildirib. O qeyd edib ki, İranın öz öhdəliklərinə sadıq qalacağı halda, Aİ rəhbərliyi də nüvə müqaviləsinin şərtlərini yerinə yetirəcək.

Xatırladaq ki, iki gün əvvəl ABŞ Prezidenti Donald Tramp İrlandan neft alan ölkələrə tətbiq edilən və mayın 2-də başa çatacaq güzəştin müddətini artırmayıb. Bu barədə Ağ ev məlumat yayıb.

M.HACIXANLI,
"Xalq qəzeti"

Notr-Dam kilsəsində təmirə hazırlıq işləri başlayıb

"Euronews" agentliyinin yaydığı məlumata görə, ötən həftə yanğın nəticəsində zədələnmiş Notr-Dam kilsəsində təmirə hazırlıq işləri başlayıb. Mənbənin məlumatına görə, hazırda binanın daxilində təmizləmə işləri aparılır.

Binanın xaricində iki böyük kranın quraşdırılması nəzərdə tutulub. Fasadla aparılacaq əsas iş 3 ay əvvəl təmir üçün quraşdırılmış metal fermanı sökməkdir. İnşaat dəstəsinin başlıca məqsədi binanın dam örtüyü-

nü mümkün qədər tez bərpa etməkdir. Yağış düşəcəyi təqdirdə yanğından zəifləmiş divarın dağılmaq təhlükəsi daha da artacaq. Aprelin 15-də Notr-Dam kilsəsində baş verən yanğın nəticəsində kafedralın taxta konstruksiyaları yanıb, şpil dağılaraq binanın tavanını zədələyib.

1163-1345-ci illərdə tikilmiş kafedral 1991-ci ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilib. 800 il ərzində kilsədə heç bir ciddi yanğın qeydə

alınmayıb. Klassik Avropa kilsələrinə hər yüz ildə orta hesabla 3 dəfə ildırım vursa da, Notr-Dam kafedralında belə hal heç bir zaman baş verməyib.

Rövşən ATAKİŞİYEV,
"Xalq qəzeti"

İrkutskdakı meşə yanğınları kosmosdan izlənilir

Rusiyanın İrkutsk vilayətində baş verən meşə yanğınları kosmosdan izlənilir. Yanğın 160 hektar sahəni əhatə edir.

Yanğın nəticəsində xeyli ev yanıb, 400 nəfər xəsarət alıb. 34 nəfərin vəziyyəti ağırdır. Xəsarət alanlar Çitadki xəstəxanalara yerləşdiriliblər. Yanğın 17 yaşayış məntəqəsini əhatə edir. Dövlətə 280 milyon rubl ziyan

dayıb. Meşə yanğınları kosmosdan izlənilir.

Qəzənfər QASIMOV,
"Xalq qəzeti"

✓ "İNTER QRUP" MMC-yə məxsus qaimə-faktura, vergi hesab- fakturası, kassa kitabı və sair hüquqi sənədlər itdiyi üçün etibarsız sayılır.

✓ Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən Atayev Xeybər İntiqam oğlunun adına verilmiş xidməti vəsiqə, Xəzər Rayon Polis İdarəsi tərəfindən verilmiş şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsi itdiyi üçün etibarsız sayılır.

Hava proqnozu

☞ Aprelin 25-də
☞ Bakıda və Abşeron yarımadasında dayışkan buludlu olacağı, ararib tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin şəhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi əsəcək. Gecə 7-9, gündüz 14-19, Bakıda gecə 7-9, gündüz 16-18 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm cive sütunu, nisbi rütubət gecə 65-75, gündüz 50-55 faiz olacaq.
☞ Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz keçəcək. Lakin şəhər və gündüz bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Gecə 1-6 dərəcə isti, dağlıq ərazilərdə 2-4 dərəcə şaxta, gündüz 14-19 dərəcə isti olacaq.

☞ Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Lədən, Kəlbəcər, həmçinin Daşkəsən-Ğadabəy rayonlarında gün ərzində bəzi yerlərdə şimşək çaxacağı, ararib yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti olacaq.
☞ Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, ararib yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və şəhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 5-9, gündüz 13-18 dərəcə isti olacaq.
☞ Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayilli, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, ararib yağış yağacağı, dağlıq

ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 4-7, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq.
☞ Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göycay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında gecə və şəhər bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və şəhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 5-10, gündüz 15-20 dərəcə isti olacaq.
☞ Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında şəhər və gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Gecə 5-8, gündüz 14-17, dağlarda gecə 0-4, gündüz 9-14 dərəcə isti olacaq.

Suriya hökuməti Palmira şəhərinin infrastrukturunu bərpa edib, elektrik və su təchizatı qaydaya salınıb. Bu barədə jurnalistlərə ölkənin turizm naziri Məhəmməd Rami Radvan Martini bildirib. Məlumatı RİA "Novosti" verib.

Onun sözlərinə görə, hazırda hökumət beynəlxalq təşkilatlarla razılaşdırmaq üçün şəhərdəki qədim tikililərin siyahısını tərtib edir. "Şəhərin bərpasında BMT-nin, digər təşkilatların köməyi olub, ancaq düzünü desəm, məhdud həcmdə. Əsas xərci Suriya hökuməti çəkib", – deyə Martini bildiri.

Hökumət rəsmiləri isə qeyd ediblər ki, nüfuzlu beynəlxalq təşkilatların işi Suriyadakı dünya əhəmiyyətli mədəni irsin siyahısını tutmaqla məhdudlaşır. Palmiranın bərpasına əsasən könüllülər müəyyən qədər yardım edib. "Biz Palmirada turist axınına xidmət edəcək çoxlu



Suriya hökuməti qədim Palmira şəhərini bərpa edib

xüsusi müəssisələr, otellər və s. yaratmağı planlaşdırırıq. Hazırda dövlət öz infrastrukturunu bərpa edib, tarixi abidələrin qonşuluğunda şəhər normal həyata qayıdıb", – turizm naziri deyib.

Xatırladaq ki, 2015-ci ilin mayında İŞİD terrorçuları Dəməşq və Fərat arasında yerləşən, arxeoloji abidələri 1980-ci ildən UNESCO-nun ümumdünya irsi siyahısına salınmış, qədim tarixə malik Palmiranı işğal etmişdi. 2016-cı ilin martında şəhər Rusiya aviasiyasının dəstəyi ilə Suriya

hərbiçiləri tərəfindən azad edilmiş, 2016-cı ildə yenidən terrorçuların nəzarəti altına düşmüşdü.

2017-ci il martın 2-də İŞİD şəhərin tarixi hissəsini və yaşayış kvartalını minalayaraq, Palmiradan çıxmışdı. Bundan sonra təxminən ay yarım ərzində Rusiya mütəxəssisləri şəhəri mindən təmizləmişdilər.

Nazirin sözlərinə görə, şəhər 2019-cu ilin yayında turist qəbuluna hazır olacaq.

Paşa ƏMİRANOV,
"Xalq qəzeti"

Prezidentin fəaliyyət müddəti uzadılıb



☐ Misirdə ümumxalq referendumu keçirilib. RİA "Novosti"-nin yaydığı xəbəre görə, seçicilər səs çoxluğu ilə ölkə konstitusiyasına düzəlişlərin edilməsini dəstəkləyiblər.

Mənbə qeyd edir ki, konstitutsiyaya dəyişikliklərdən biri hazırkı dövlət başçısı Əbdül Fəttah Əs-Sisinin prezidentlik müddətinin uzadılmasını nəzərdə tutur. Yeni referendum hazırkı dövlət başçısı Əs-Sisiyə 2030-cu ilədək öz postunda qalmaq və səlahiyyətlərini genişləndirmək imkanı verəcək. Beləliklə, indi Misirdə prezidentlik müddəti 4 ildən 6 ilə qədər artırılmış olub.

Qeyd edək ki, düzəlişlər ümumxalq referendumunun nəticələri elan olunduqdan dərhal sonra qüvvəyə minir.

Rövşən ATAKİŞİYEV, "Xalq qəzeti"

ALLAH RƏHMƏT ELƏSİN

Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəhbərliyi və aparatın əməkdaşları Azərbaycan Respublikası Baş nazirinin köməkçisi Sabir Bayramova qardaşı

BAYRAM MÜƏLLİMİN

vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznə başsağlığı verir.

Dəmir Yolu və Metropoliten üzrə Dövlət Təhsil Mərkəzinin direktoru Həsən Bayramov Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevə qardaşı

SABİR ƏLİYEVİN

vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznə başsağlığı verir.

Bakı Şəhər Nəsimi Rayon 12 sayılı Uşaq Poliklinikasının baş həkimi Rəna Quliyeva və poliklinikanın kollektivi iş yoldaşları Dilare Salamovaya atası

ZAHİD ƏSƏDOVUN

vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznə başsağlığı verir.

"Azərsu" ASC-nin kollektivi səhmdar cəmiyyətin hüquq departamenti rəisinin müavini Yaşar Ağayevə atası

YADULLA AĞAYEVİN

vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

HƏSƏN
HƏSƏNOV

TELEFONLAR:

Məsul katib: 493-61-02
Şöbələr: 493-59-03 (8 xətlə), 493-69-47, 493-34-13, 493-34-23, 493-59-47, 493-45-18, 493-33-01, 598-84-13.
Reklam və elanlar: 493-82-21, Faks: (99 412) 493-02-80, 598-28-64;
E-mail: info@xalqgazeti.com, xalqgazeti@gmail.com



"Xalq qəzeti"-nin kompüter mərkəzində yığılıb və səhifələnilib, "Azərbaycan" nəşriyyatında ofset üsulu ilə çap olunub.

ÜNVANIMIZ:

AZ-1000, Bakı şəhəri, Bülbül prospekti, 30.
Şəhadətnamə 022273

İNDEKS 0282
TİRAJ 7426
SİFARİŞ 1369
QİYMƏTİ 40 qəpik

Çapa imzalanmışdır 00:00